

# QARABAĞ AZƏRBAYCANDIR!



Ana qanunumuz: çağdaş dünyamızın ən mütarəqqi Konstitusiyası

6



№ 207 (6648) 12 noyabr  
2022-ci il. Qiyməti 60 qəpik

Öz xalqına QƏLƏBƏ SEVİNCİ  
YAŞADAN MÜDRİK LİDER!

5



## Pasinyan yenə sarsamladı - cavabı

isa ağırl olacaq!



Bu avtomobillər gömrük rüsumundan azad edildi


16

Ölkə payız-qış turizminə necə hazırlasır?



13

Ölkəmizdə yaranan ekoloji problemlərin asas səbəbləri nədir?



7

"Bakı ilə İrəvan arasında yeni müharibə ehtimalı azdır"



11

Maaş artımları infliyasiyanı kompensasiya edəcəkmi?



15

# Yenidən qurulan Türk dünyası!



*Səmərqənd Zirvəsi Türk Dövlətləri Təşkilatının gələcək planlarını müəyyənləşdirdi*

**Noyabrın 11-də Səmərqəndə Türk Şurasının əvəzinə yaradılmış Türk Dövlətləri Təşkilatının (TDT) ilk sammiti keçirilib və bu toplantıda quruma üzv ölkələrin gələcək integrasiyası ilə bağlı konkret qərarlar qəbul edilib. Türk dövlətlərinin rəhbərləri nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinə baxılıb və sənədlər imzalanıb.**

O cümlədən nizamname kapitalı 500 milyon ABŞ dolları olan Türk investisiya Fondu yaradılması da gözlənilənlər sırasında olub. Sammitin keçirildiyi müddədə bir məqam da diqqət çekib ki, Türkmenistan TDT-ye qoşulması və ya müşahidəçi statusunda qalması məsələsinə hələlik tam qərar verməyib.

Eks-prezident, Xalq Məsləhəti Milli Geneşin (Türkmen parlamentinin yuxarı palatası) rəhbəri Qurbanqulu Berdiməhəmmədov TDT sammitində iştirak etmək üçün Səmərqəndə gelib. Xatırladaq ki, Türkmenistan uzun illərdən sonra TDT-ye müşahidəçi statusuna qatılıb. Türkmenin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmenistannı-

TDT-ye daxil olduğunu açıqlayıb. Lakin Türkmenistan həkimiyəti tam üzvlük məsələsindən yan keçərək TDT çərçivəsində humanitar və iqtisadi əməkdaşlığı gücləndirmək vədləri ile məhdudlaşdırıb. Bir çox nəqliyyat layihələrinin təleyi ilə yanaşı, Türkmenistanın təşkilatı üzvlük məsəlesi də Qurbanqulu Berdiməhəmmədovun qərarından asılıdır.

TDT-de müşahidəçi statusuna malik ikinci ölkə Macarıstandır. Sammitdə onu baş nazir Viktor Orban təmsil edib. Bir məsələni də qeyd edək ki, TDT-ye üzv ölkələrin ilk sammitinin türk sivilizasiyasında böyük rol oynayan Səmərqəndə keçirilməsi rəmzi məna daşıyır. Sammitin əsas hadisi onun üçün hazırlanmış sənədlər paketinin imzalanması olub və 2022-2026-ci illər üçün TDT-nin inkişafını müəyyən edib. Bu bərədə Özbəkistanın xarici işlər naziri Vladimir Norov cümlə axşamı TDT Xarici İşlər Nazirleri Şurasının iclasında çıxışı zamanı bildirib. Onun fikrine, sammitdə imzalanacaq sənədlər "əməkdaşlığın populuar və perspektivli sahələrində qarşılıqlı fəaliyyətə ümumi yanaşmalara əks etdirir.



Xatırladaq ki, 2021-ci ilin noyabrında İstanbulda keçirilən əvvəlki sammitdə (o zaman hələ də Türk Şurası idi -müellif) quruma daxil olan ölkələr arasında əməkdaşlığın prioritətlərini növbəti iki onillik üçün müəyyən edən, o cümlədən TDT-ye üzv dövlətlər arasında malların, kapitalın, xidmətlərin, texnologiyaların və işçi qüvvəsinin serbest hərəkətinə nail olmağa he-

sablanmış "Türk dünyasının 2040-ci ilə qədər baxışlı" strateji sənədi qəbul edilib.

Hazırkı sammitdə əsas məsəle nəqliyyat sektorunda strateji əməkdaşlığın inkişafının müzakirəsi olub. Avrasiyada formalaşan yeni geoiqitasiyi vəziyyət Avrasiyanın strateji dəhlizlərini birləşdirən Orta Asiya regionunu global dəyərdə güclü nəqliyyat və logistika qovşağına çevirmək üçün çox əlverişli şərait yaradır. Bu məqsəde nail olmaq üçün TDT ölkələrinin quru və dəniz sərhədlərini dünya bazarları ilə möhkəm birləşdirəcək vahid nəqliyyat məkanı yaratmaq lazımdır. Qeyd etmək lazımdır ki, TDT ölkələrinin aparıcı sənaye müəssisələri, investisiya şirkətləri, maliyyə institutları və sahibkarları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, səmərəli regional əməkdaşlığın qurulması zəruridir.

Sammitdə ticarətin asanlaşdırılması strategiyasının təsdiqlənməsi, o cümlədən təşkilatın dövlətləri tərəfindən bərabər payda qoyulacaq ilkin kapitalı 500 milyon dollara qədər olan TDT inkişaf Bankı adlı investisiya fondunun yaradılması ilə bağlı qərarların qəbulu alqışlanmalıdır. Fondun baş qərargahının Bişkekdə olacağı da xəbərlər sırasındadır. Bundan başqa, TDT-nin baş katibi vəzifəsi Qırğızıstan nümayəndəsinə keçib. Bundan sonra bu vəzifəni Qırğızıstanın Türkiye Respublikasındaki səfiri Kubanıçbek Ömüraliyev daşıyacaq.

TDT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Çavuşoğlu problemlər və böhranların həlli üçün orta və uzunmüddəti strategiyanın hazırlanmasının zəruriyini qeyd edib. Türkəyəli nazirin sözlerine görə, müasir dünya çətin inkişaf dövrünü yaşayır. Mövlud Çavuşoğlu vurgulayıb ki, hazırkı vəziyyətdə türkdilli dövlətlərin həmərəyli və birliyi xüsusi əhəmiyyəti idir.

Yeri gelmişkən, türkəyəli nazir Şimkənddə (keçmiş adı Çimkənd)

nışarkan deyib ki, TDT-nin yaxın gələcəkde böyük Türk dövlətinə çevriləmək üçün hər şansı var: "Bu ölkələrin rəhbərləri istər-istəməz belə bir qənaətdərirlər ki, onların ölkələrində əhalinin azlığı səmərəli iqtisadi fəaliyyətə və inkişafa imkan vermir. Türkiyə üçün Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin bir yerə olması əhalinin toplum sayını en azı daha 80 milyon artıracaq. Macarıstanla birlikdə əhalinin sayı 200 milyon nəfərə qədər artacaq. İstisna etmək olmaz ki, türk dövlətlərinin əhatəsində olan Tacikistan da eyni dinin daşıycısı kimi bu dost komandaya müşahidəçi kimi qoşula bilər. Bu, türk dövlətinin böyüklik və əhalinin artım tempinə görə birbaşa regional gücü artıracaq. Bu, dünya əhalisinin 2%-dən çoxu deməkdir. Bu ölkələr həm də aliciliq qabiliyyəti pariteti ilə hesablanmış dünya ÜDM-nin 3%-dən çoxunu təşkil edir".

Bütün deyilənləri bir kənara qo'yub bu böyük hadisənin bütün türk dövlətləri üçün yalnız uğur getirəcəyini çekinməden söyləmek olar. Türk dövlətlərinin birliyi heç bir dövlət və dövlətlərə qarşı deyil, bu, eyni kökdən olan ölkələrin və xalqların yenidən bir araya gəlməsi, birgə yaşamaq istəyidir. Problemlərin həlli kimi, gələcəyini necə qurmağın yollarını birgə aramaq cəhdidir.

Bəsliklə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamlayıb və müzakirə olunacaq məsələdən, Türk Dövlətləri Təşkilatının qarşısında duran vəzifələrdən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışır.

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Səmərqənd Sammitinin türk dövlətləri arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyini vurgulayıb, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışır.

Türkəyə Prezidenti Rəcəb Tay-

yib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətə təbrikərini çatdıraraq deyib: "Cənubi Qafqazda sülh prosesi Can Azərbaycanın bütün səylərinə baxmayıraq, hələ də kövrek olaraq qalır.

**Əvvəli-Səh-2**

Noyabrin 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəferinin ikinci ildöñümündə eəziz şəhidlərimizə Allahdan rəhmət, qazilerimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsinde Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayım".

Azərbaycan ilə Türkiyənin birgə reallaşdırıldığı nəhəng layihələrin dünya miqyasında mühüm əhəmiyyətini xüsusi qeyd eden Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır: "Cənub Qaz Dəhlizi isə Avropaya qaz neqli edəcək dördüncü arteriya olaraq layihələndirilib. Onurğa sütunu nu Trans-Anadolu təbii qaz boru kəmərinin təşkil etdiyi bu dehəliz əlavə qaz tədarükü ilə daha da genişləndirilə bilər. Xəzər hövzəsi bunnun üçün ağla ilk gələn mənbeddir. Enerji sahəsində təşkilatımızın nəzdində və ikitirəfli səviyyədə

na və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmşəlik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərufatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığıımızı feallasdırmalıyq".

Azərbaycan Prezidenti çıxışına davam edərək bildirib ki, Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır: "Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, əmənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycanlı ideyalarına sadıq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kesilməməsi üçün səylərimizi davam etdirəcəyik".

Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun Ermənistən işgalindən azad olunmasının ikinci ildöñümünün qeyd olunmasına diqqət çəkərək böyük qürur hissi ilə qeyd edib ki, iki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işgalinə son qoydu, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi: "Bununla Azərbaycan həm də

# Yenidən qurulan Türk dünyası!



əməkdaşlıqla həyata keçirəcəyimiz ortaq layihələrə bu baxımdan böyük önem veririk".

Dövlətimizin başçısı İlham Əliyev Zirve Görüşündə çıxış edərək bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasetinin əsas prioritetlərindən biridir: "Azərbaycan həmçən türk dünyasının six birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliliyi amallarına sadıq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yolları-

BMT Tehlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Otuşılık işğal bitse de, onun ağır fəsadları hələ de qalmadı. Azərbaycanın 9 şəhəri və yüzlər kəndi Ermənistən tərəfindən yer üzündən silinib. Vaxtile böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılib ki, xarici ekspertlər onu "Qafqazın Xirosiması" adlandırırlar. Ermənistən işgal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofoibiya və türkofobiya Ermənistən rəsmi ideologiyasının bünövrəsini təşkil edir. Ermənistən işgal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən öten iki il ərzində

270-ə yaxın Azərbaycan vətəndaşının partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Azərbaycan işgalindən azad olunmuş ərazilərdə genişmiqyaslı quruluq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" programının icrasına başlamışdır. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Əziz qardaşım, Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngi-landa və Cəbrayılda olub".

Prezident İlham Əliyev digər türk dövlətlərinin başçılarını da Qarabağ və Şərqi Zəngəzura dəvət etdi. Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilə-

cək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Kasim-Jomart Tokayevə minnədarlılığını bildirib.

Qazaxıstan Prezidenti Kasim-Jomart Tokayev çıxışında türk dövlətləri arasında informasiya texnologiyalarının, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı ilə bağlı əməkdaşlığın önemini vurgulayıb. O, bu baxımdan üç qardaş dövlətin - Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini xüsusi qeyd etdi.

Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında ölkəsinin Azərbaycanla münasibətlərinin yeni seviyəyə yüksəldiyini vurğulayaraq bildirdi: "Son vaxtlar biz mənim əziz

dostum Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə qarşılıqlı səfərlər edib dövlətlər arasında münasibətlərimizi yeni strateji tərəfdəşliq seviyyəsinə yüksəltmişik".

Macaristanın Baş naziri Viktor Orbán Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu xüsusi qeyd edərək dedi: "Mən qardaşım Prezident İlham Əliyevə minnədarlılığını bildirmək istəyirəm. Çünkü Azərbaycan bizim üçün yeganə real şaxələndirmə şansıdır. Məhz Azərbaycan Avropanı Rusiya mənbəyi olmadan qazla təchiz edən yegane ölkədir. Qardaşım İlham Əliyev, hemçinin bizim Azərbaycan üçün "yaşıl enerji"ni Azərbaycan, Gürcüstan, Ruminiya və Macaristan əməkdaşlığına getirmək təsəbbüsümüzü tamamilə dəstəklədiyi üçün təşəkkürü bildirmək istəyirəm. Mən bu əməkdaşlıqla çox ümidi bəsləyirəm".

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilat çərçivəsində əməkdaşlıqdan danışarken bu qurumun Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verdiyini bildirib: "Bizim əməkdaşlığımız və siyasi arena əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz qardaş Azərbaycan torpaqlarının işgalindən azad olunması və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Bakını möhkəm dəstekləmək yekdilliyimizi bütün dünyaya nümayiş etdirdi".

Təşkilatın yeni Baş katibi Kubaraniçbek Ömüraliyev çıxış edərək ona göstərilən etimada görə minnədarlılığını bildirdi, üzv ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün seyələşməni planlaşdırmaq konusunda işbirliyi və təşəbbüsümüzü təsdiq etdi. Daha sonra bir sıra sənədlər, o cümlədən Səmərqənd Bəyannaməsi imzalanıb.

**V.VƏLİYEV**

# Türk dünyası sivilizasiyası yeni mərhələdə!



Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Səmərqəndin "Registan" meydanında ağaç əkiblər

**N**oyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları "Yaşıl məkan" layihəsi çərçivəsində Səmərqəndin "Registan" meydanında ağaç əkiblər. Azərbaycan Prezidenti İlham Əliyev ağaçəkmə mərasimində iştirak edib.

Qeyd edək ki, mühüm tarixi hadisələrin şahidi olan möhtəşəm "Registan" meydanında ağaçəkmə mərasimi türk dünyası sivilizasiyasının yeni mərhələyə qədəm qoymasını tecəssüm etdirir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusa malik ölkələrin paytaxtlarında da eyni vaxtda təşkil edilən ağaçəkmə tədbirləri onlayn qayda da monitorda nümayiş olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə çıxış edərək dövlət və hökumət başçılarını qədim Turanın incisi Səmərqənddə



salamlamaqdan məmənunluğunu bildirib, bu Zirvə Görüşündə mühüm sənədlerin, o cümlədən türk dünyası sivilizasiyasında yeni mərhələnin başlanğıcı olan Səmərqənd Bəyannaməsinin imzalandığını vurğulayıb.

Prezident Şavkat Mirziyoyev təşkilata üzv və müşahidəçi ölkələrdə ağaçəkmə aksiyalarının keçirilməsinin qlobal problemlərdən olan ana təbiətin qorunub saxlanmasına verilən önəmin göstəricisi olduğunu bildirib. Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycanda uzun illərdir "Yaşıl marafon" programı əsasında ağaçəkmə aksiyalarının keçirildiyini qeyd edən Prezident Şavkat Mirziyoyev belə təşəbbüslerin təşkilata üzv və müşahidəçi ölkələrdə də davamlı reallaşdırıldığını, qardaş Türkiyədə hər il noyabr 11-nin Milli Yaşlılaşdırma Günü olduğunu bildirib. Sonra dövlət başçıları "Registan" meydanında ağaç əkiblər.

## "Zamanın ilgimləri"

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə "Zamanın ilgimləri" adlı sərgi ilə tanış olub



Dünen Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiye Respublikasının birinci xanımı Əmine Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə Ekspo Mərkəzində təşkil edilən "Zamanın ilgimləri" adlı sərgi

ile tanış olublar.

Bələ ki, fərqli dizaynla hazırlanmış sərgidə insan üçün zamanın əhəmiyyəti və əsas heyat ölçülürlərindən biri olduğu xüsusi tərtibatla verilib. Sərgidə yer alan sərhədsiz qumluqlar sanki keçmiş günlərin sırlarını özündə

saxlayır. Sərgi salonunun tavanı elə bir formada tərtib edilib ki, səmaya baxarken insan özünü sanki ulduzların ehətesində - qalaktikada hiss edir. Sərgidə ziyarətçilərə hadisələrin düzgün və dolğun çatdırılması üçün obrazları insanlar canlandırır. Burada yaxın sivilizasiyaların fragmentləri, ustaların və sənətkarların el işləri təqdim edilir.

Sərgi salonunu gəzerkən qaranlıqdan süzülən işq tarixin bu ucsuz bucaksız azimutunda zamanın dayandığı yerdə həyat verən ilgim şəklində qarşımıza çıxır. Bura sanki ya radıcılar, rəssamlar, sənətkarlar və



şairlər şəhəridir.

Pavilyonda nümayiş etdirilən fərqli və qədim zinət əşyaları, xüsusi işləmələr, parçalar və digər əşyalar sərgi ilə tanış olurlarda böyük maraq yaratdı.

Bəşər tarixinə nəzər saldıqda görürük ki, qələbə hec də bütün xalqlara nəsib olmayıb, heç də bütün xalqlar qələbə qazana bilməyiblər və heç də bütün xalqlar qalib xalq olaraq tarixə düşməyiblər, amma Azərbaycan xalqı 44 günlük müharibədə qazanılan Zəfərlə artıq bundan sonra qalib xalq statusundadır. Təbii ki, qələbə qazanan xalqın sərkərdəsi, Zəfər çalan dövlətin rəhbəri də fateh sayılır və Azərbaycan xalqının və dövlətinin də lideri, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev də belə qəbul olunur. Ölkə başçımızın rəhbərliyi, uzaqgörənliliyi, müdrikliyi, siyasi iradəsi və qətiyyəti ilə qələbə qazanan xalqımız da, dövlətimiz də qalib olaraq bütün dünyada qəbul edilir və Ermənistanın rüsvayıcı məğlubiyatla uğradılmasından sonra ölkə rəhbərimizin iştirak etdiyi bütün diplomatik görüşlərdə hər birimiz bunu qürur hissi ilə müşahidə edirik.

Öten əsrin ortalarında Sovet ölkəsinin Alman faşistləri üzərindəki qəlebəsi ve bu qəlebəden sonra həmin ölkənin 70 il ərzində qalib olaraq qəbul edilmişsi tarixi faktdır. Həmin müharibədə qələbə çalan dövlət kimi Sovet İttifaqı bütüb dünyada qalib kimi yaddaşlarda qaldı. Baxmayaraq ki, Sovet İttifaqı artıq dağılib, amma bu gənə qədər də həmin qələbə yaddaşlardan silinməyib. O da yaddaşlardan silinməyib ki, bütün mövcudluğu dövründə Sovet ölkəsinin müharibədə qazandığı qəlebəsinə görə Stalinin adı uca tutulub. Hətta Sovet İttifaqının siyasi varisi sayılan Rusyanın özünən belə bu gənə qədər həmin qələbə ilə bağlı qürur hissi keçirdiyini də, İosif Vissarionoviç böyük ehtiramla yad etdiyini də hər birimiz yaxşı bilirik. Belə nümunələr tarixde çox sayıda olmasa belə, yene də var. Məsələn, ABŞ İstiqlal müharibəsi zamanı Kontinentall Ordunun baş komandanı, Amerikanın ilk prezyidenti Corc Vaşinqton da amerikalıların yaddaşında yaşayır, hörmətlə yad edilir, onun sərəfinə bir şəhər əvvəlcə Corctaun, sonradan isə Vaşinqton adlandırıldı. Bir sözlə, qəlebələrə imza atan rəhbərlər hər zaman uca tutulub və bu gün də Azərbaycan xalqı öz liderinə, Ali Baş Komandanına, qəlebəmizə imza atan Prezidentinə dərin hörmət bəsləyir, xidmətlərini yüksək qiymətləndirir.

Heç kim üçün sərr deyil ki, ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev prezyident seçildiyi gündən etibarən xarici siyaset kurşunun episentrində məhz Qarabağ münaqişəsinin həllini saxlamağı bacardı, baxmayaraq ki, erməni cəmiyyəti bütün qüvvəsi ilə bu məsələni arxa plana keçirməyə çalışırdı. Artıq keçmişdə qalan Qarabağ probleminin dənisiqlər yolu ilə həll edilməsi mümkün olma-

# Öz xalqına QƏLƏBƏ SEVİNCİ YAŞADAN MÜDRİK LİDER!

diqi təqdirdə, yeni Ermənistən dənisiqlər yolu ilə məsələni həll etməkdən boyun qaçırdığı halda, müharibə yolu qaçılmaz hesab olunurdu, amma müharibə apararaq qələbə çalmaq, torpaqları işğaldan azad etmək üçün resursların kifayət qədər olmaması fonunda riskə gedilə bilmezdi. Lakin resurslar kifayət qədər olduğu zaman Ali Baş Komandan müvafiq əmr verdi və ölkə başçısının rəhbərliyi, müdrikliyi, siyasi iradəsi, xalqımızın birliliyi, həmrəyliliyi, Azərbaycan Ordusunun rəşadəti ilə torpaqlarımız düşmən tapağından azad edildi, düşmən kapitulyasiya sənədini imzaladı və qələbəmizə imza atıldı. Deməli, Ali Baş Komandanın özünün də ifadə etdiyi kimi, cənab Prezident İlham Əliyev müharibə yolu ilə torpaqları geri qaytarmanın zamanını dəqiq bildirilə və buna artıq kimsənin şübhəsi də ola bilmez.

Azərbaycan 30 il ərzində dünyadan bir çox ölkəsi ilə hərbi müstəvidə ikitərəfi və çoxterəfi elaqələr qurdı, en mötəbər hərbi təlim və tədris prosesində iştirak etdi və neticədə də herbə elminin en müasir uğurları ordumuza gətirildi. Ölkəmizin hərbi potensialı əhəmiyyətli dərəcədə artdı. Hətta işgalçı dövlət üzərində qələbə qazandıqdan sonra dünyadan aparıcı hərbi dövlətləri de ölkəmizin hərbi qüdrətilə hesablaşmaq məcburiyyətində qaldılar. İndi dünyadan bir sira hərbi məktəblərində ölkəmizin 44 gün ərzində apardığı hərbi eməliyyatlar həm tədris edilir, həm də təlim. Bunlar qürur duyacaq məqamlarıdır və ölkəmiz, xalqımız Zəfər gününü artıq hər il böyük coşğu ilə qeyd edir, hansıka buna tam haqqımızdır.

Xatırladaq ki, Ermənistən tərəfinin Ohanyan səddi adlandırdığı erməni istehkamını Azərbaycan Ordusu en qısa zamanda darmadağın etdi və bununla sübut etdi ki, güclü ordu, rəşadət məhz Azərbaycan əsgərinə məxsusdur. Nəzəre almaq lazımdır ki, sözügedən həmin sədd uzun illər ərzində ermənilər tərəfindən yaradılmışdır və bu səddi Azərbaycan Orsudu qısa zamanda keçə, dəf edə bildisə, həqiqətən də ermənilərə rəşadət, cəsurluq dərsi keçdi. Mərdliyin, qoçaqlığın ne olduğunu nəinki ermənilər, hətta bütün dünya hərbçilərimizdə gördülər. Gördülər ki, əsgərlərimiz onların illər boyu hazırladığı, özü də mifləşdirikləri səddi keçmək əsmindədir və bu fakt özü ermənilərin qəddini əydi, onlar məglubiyyətlərinin en tez zamanda şahidi olacaqlarını anladılar və belə də oldu.

## "Bütün bunlar Özbəkistan-Azərbaycan münasibətlərinin xeyli inkişaf etdiyini göstərir"



baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan səfəri, Özbəkistan prezyidentinin Azərbaycan səfəri, qarşılıqlı faydalı əməkdaşlıqla bağlı bir sıra sənədlərin imzalanması son dövrlərdə Özbəkistan-Azərbaycan münasibətlərinin xeyli inkişaf etdiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Formunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, bütün bu məsələlərin hamisini nəzəre alaraq, Şanxay əməkdaşlıq təşkilatının Səmərqənd forumu və digər istiqamətləri nəzəre alaraq qeyd etmək olar ki, son dövrlərde Özbəkistan-Azərbaycan arasında münasibətlərin xeyli inkişaf etməsi bundan sonra da Özbəkistan-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyədə yüksəlişinə və türk dövlətləri təşkilatında da bu ölkələrin müəyyən bir aparıcı rol oynamasına çox böyük təkan olacaq: "Bu bizim hamımızı, Azərbaycan-Özbəkistan ictimaiyyətini sevindirir və təbii ki, türk dünyasına da çox böyük təkan verir. Bu Türk dünyasının və Türk təşkilatının inkişafına çox böyük təkan verir. Düşünürəm ki, bu bizim, türk dünyasının, eyni zamanda Turanın gələcəyindən xəber verir".

Ayşən Vəli



Bəli, cəmi 44 gün ərzində Azərbaycan Ordusu Ermənistən silahlı qüvvələrini diz çökdürdü. Ermənistən 30 il ərzində topladığı hərbi texnikanı cəmi 44 gün ərzində məhv etdi, hansıka ölkəmizin paytaxtında salınan qənimətlər parkında olan mənzərə bunu açıq-aydın şəkildə isbat edir. Təkçə 30 il ərzində deyil, hətta əsrlər boyunca ermənilərin yaratdıqları mif, erməni əsgərinin qoçaqlığı, erməni silahlılarının yenilməzliyi mifi darmadağın edildi. Düşmən kapitulyasiya sənədini boş yere imzaladı, səbəbsiz yere diz çökəmedi, o buna məcbur edildi. Özü də bütün dünyaya el açıb yalvararaq ermənilər təsli-miyət sənədini imzalamaq şansı əldə etdilər. Müharibənin son günləri erməni baş nazirin telefon arkasında dünyadan müxtəlif dövlətlərinin başçılarına zənglər etməsi, onları xilas etmələri barede yalvarmaları hec de yaddaşlardan silinən deyil. Məhz bu yalvarışlarına görə Rusiya məsələyə qarışaraq Ermənistəni tamamilə xəritədən silinməkdən xilas etdi və öz vasitəçiliyi ilə Ermənistən təsli-miyətə barədə sənəd imzalandı, özü də təşəşik şəkildə. Cüntü Ermənistən mühərribəni bir neçə gün davam etdirək hec nəyi qalmamışdır. Hətta hərbi qüvvəsi belə yox dərəcəsində qalmışdır. Müharibə cəmi bir neçə gün davam etdəcəyi təqdirdə bu ölkəni nələr gözlədiyi körpə uşaq da başa düşürdü. O baxımdan ermənilər bundan sonrakı mövcudluqlarına görə Rusiyaya da, Azərbaycana da borcludurlar, hərçənd bunu başa düşmədikləri görür.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu, əsgərlərimiz ermənilərə, büttövlükde Ermənistənə məhz Şuşanın azad edilməsində bir kişilik, qoçaqlıq dərsi də keçdi. Əsgərlərimiz düşmənə başa salırdılar ki, uğrunda canından, qanından keçməyə hazır olduqları vətən torpaqlarını işğaldan azad etmək üçən nəyə qadirdirlər. Qayalara qartallar kimi qalxan hərbçilərimiz bir anda Şuşada peydə olmasa Ermənistən silahlı qüvvələrini şoka salmışdır, onlar çəşdiqlərindən bir-birinə belə atəş açırdılar. Hospitala aparılan erməni yaralılarının yalnız biçaq və tapança yarası ilə daxil olması təsdiq edirdi ki, döyüş artıq əlbəyaxa olub və bildiyimiz kimi, ermənilər bundan necə dəhşətə gəldikləri barədə etirafılar da ediblər. Şuşanın azad olunması, özü də belə bir qoçaqlıq, mərdlik göstərilərək azad edilmesi müharibənin taleyi həll etdiyi qədəmli və belə də oldu, dərhal düşmən diz çökdü.

Bütün bu sadalanan faktlar, cəsürlüqlər, rəşadət Azərbaycan Ordusuna məxsusdur. Amma unutmaq lazımlı deyil ki, öten əsrin sonlarında, daha dəqiq desək 90-ci illərində

bele bir nəticə əldə edə bilməmişdik və dushman bizim torpaqlarımızın 20 faizini işğal edə bilmədi. Həmin dövrədə döyüşən əsgərlərimiz də rəşadəti, şücaəti dəstənlər la-yıqdır, amma hərbi potensialımız, hərbi texnikamız kifayət qədər deyildi. O dövrədə əsgərlərimiz demək olar ki, yalnız əllə döyüşürdülər. Hətta ov silahlarından belə istifadə etmək məcburiyyətində qalmışdır. Bununla da Ermənistən illər boyu Rusiyadan qopardığı hərbi texnikanın karşısına çıxməq mümkün deyildi, üstəlik daxili çekişmələr, hakimiyətsizlik, ölkə daxiliindəki хаos buna imkan vermirdi və nəticə də bu realliga müvafiq oldu. Məsələ burasındadır ki, belə çətin bir durumda Ümummilli Lider Heydər Əliyevin məhz xalqın təkidlə tələbi ilə hakimiyətə qayıdışı Azərbaycanın xilası üçün, həmin o itirilmiş torpaqların geri qaytarılması üçün dönüş nöqtəsi oldu. Ulu Öndər hakimiyətə qayıtdıqdan sonra ilk önce atəşkəsə nail oldu və qalan eraziləri erməni işğalından qorudu. Digər tərəfdən də başqa sahələrdə olduğu kimi, ölkəmizdə hərbi sahənin, hərbi potensialın möhkəməndirilməsine başlanıldı. Ümummilli Liderin bu strategiyası onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildi və ölkə rəhbərimizin ata vəsiyyətini yerinə yetirdiyi barədə fikirləri də bunu tam aydın şəkildə təsdiqləyir.

Həqiqətən də etiraf edilməlidir ki, Ali Baş Komandan, cənab İlham Əliyev Azərbaycan tarixinin son iki yüz ilində ilk dəfə qəlebəyə imza atan, ilk dəfə torpaqlarımızı işğaldan azad edən ölkə rəhbəridir. Məhz ölkə başçısının düşünülmüş, uzaqgörən, müdrik siyaseti, siyasi iradəsi, qətiyyəti ilə Zəfər əldə olundu. Xalqımız başda olmaqla, bu həqiqəti, bu reallığı bütün dünya xalqları gördülər və Ali Baş Komandan, cənab İlham Əliyev hər kəsin gözündə bir fateh, öz xalqına qələbə sevinci yaşadan müdrik liderdir.

Artıq qəlebəmizin ikinci ildönümüdür və xalqımızın bu Zəfər Günü necə arzuladığını insanların üzündəki ifadədən görəmək çətin deyil. Hər bir azərbaycanının bu qəlebəyə necə sevindiyini ifadə etməkdə qələm, yaxud sözlər acizdir. Azərbaycan vətəndaşlarının iki ildir ki, qəlebə ilə bağlı sevinci yere-göye sığır. Qürur hissi ilə bərabər yaşınan sevinci anları on milyonluq xalqımız illərlə gözleyib. Düz otuz ilə yaxın, az qala əsrin üçdə birinə yaxın müddət ərzində Azərbaycan xalqı bu sevinclərini, Zəfər Günü arzulayıb, özü də səbirsizlikle. Bu sevinci, bu sevinci günü ise bizim hamımıza, xalqımıza məhz ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev öz müdrikliyi, siyasi iradəsi, qətiyyəti, xalqının həmrəyliliyi və Azərbaycan Ordusunun rəşadəti ilə bəxş etdi. Belə bir lideri, Prezidenti olan xalqın, dövlətin bundan sonra da qəlebələrə ümidi böyükdür və cəsarətlə deyə bilərik ki, qəlebə, Zəfər məhz Azərbaycan xalqına yaraşır.

Inam Hacıyev

# Ana qanunumuz: çağdaş dünyamızın ən mütərəqqi Konstitusiyası

*Siyasi arenada, döyüş meydanında misilsiz uğura imza ataraq tarixi ədaləti bərpa edən Azərbaycan tarixinin ən fəxarətli günlərini yaşayır. 44 gün ərzində tariximizdə yeni səhifə yaratmış Azərbaycan dünyaya siyasi və hərbi gücünü göstərdi. Xalqımız, Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək, həmrəylək nümayiş etdirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində müasir standartlara cavab verən rəşadətlə Ordumuz 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsini, həmcinin 5 şəhər və 4 qəsəbəni, bir sıra strateji yüksəklikləri işgaldən azad etdi.*

2020-ci il noyabrın 10-da Azərbaycanın Qələbəsini təsdiqləyən üçtərəffi Bəyanat imzalandı. Azərbaycan xalqı Zəfər tarixini 8 Noyabr Zəfər Günü qeyd etdi. Bu günler Azərbaycan xalqı öz tarixi günlərini yaşayır. Bu gün isə zəfər qazanmış Azərbaycan 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günü ilk milli Konstitusiyamızın qəbul edilməsinin 27-ci ildönümünü qeyd edir. Azərbaycan müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizde yeni mərhəle açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafə güclü təkan verdi. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul edərək, onu ideya və dəyerlər sistemi kimi təsbit etmiş oldu. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquq dövlət quruculuğu və insan haqlarının təminini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. Tarixi zamana nəzər salıb, həmin illəri vərəqləsək görərək ki, 1996-ci il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elan edildi. Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.

## ÖLKƏMİZ BİR SIRA KONVENTİYALARA QOSULDU

İlk ali Qanunu qəbul etməklə, Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavonlığını, əzadlığını və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. Müstəqil dövlətin ilk konstitusiyası, eyni zamanda, xalqımızın dünyəvi, milli-mənəvi prinsipləri rehbər tutaraq, seçdiyi gelecek yoluñ ifadəsi idi. 5 bölmə, 12 fəsil, 158 maddə və kecid müddəələrindən ibarət olan konstitusiyanın mühüm əzəlliklərindən biri de vətəndaş hüquq və əzadlıqlarına geniş yer ayırması idi. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və əzadlıqla-

rının, demokratik təsisatların inkişafının təminati ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il

konstitusiyaya edilən dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Digər mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması idi. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik ənənənin Azərbaycan Konstitusiyasında da əks olunması müsbət haldır. Bütün bunlar əcəvək və səmərəli siyaset aparmağa, ölkənin siyasi nüfuzunu və iqtisadi-hərbi qüdrətini daim artırmaya, iqtisadi və siyasi səhnədə olğudu kimi, idarəetmədə də islahatlar keçirməyə imkan yaratmış oldu. Referendum Azərbaycan Respublikasının Konstitusiyasının müasir dövrə, həyatımızda baş verən irəliyəşlərə uyğunlaşdırılması və yeni tələbələrə cavab verən formaya salınması baxımından əhəmiyyət kesb edir. Bu dəyişikliklər əsasən, insanların hüquq və əzadlıqlarının daha yaxşı təminatının yaradılmasına yönəlmüş oldu. Eyni zamanda, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi, idarəetlik mexanizminin daha əcəvək formaya salınması ilə əlaqədardır.

## AZƏRBAYCANIN İNKİŞAFINDA KEYFIYYƏTCƏ YENİ DÖVR

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin tərəqqisinə, inkişafının davamlı xarakter daşımmasına, dövlət müstəqilliyyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesine töhfələr verir. Prezident İlham Əliyevin ötən 19 ilde Azərbaycana rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində uğurlar əldə edilib, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilib. Azərbaycanın dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar, tərəqqi və quruculuq prosesləri öz menbəyini, məhz Azərbaycan Respublikasının Konstitusiyasından götürüb. Əsas Qanunda təsbit edilmiş prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafın əldə olunmasına zəmin yaradıb. Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterize olunan dövrünü yaşayır, öz inkişafının keyfiyyətcə yeni və daha yüksək mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan qalib ölkə kimi dünyada tanınır. Vətən mühərribəsi Azərbaycan xalqının ne qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Bu gün Azərbaycan bayrağı işgaldən azad edilmiş bölgələrdə ucaldırıb və bu bayraq daim həmin ərazilərdə dalgalanacaq. 44 gün davam etmiş Vətən mühərribəsində qazanılmış parlaq Qəlebə sayəsində 30 ilə yaxın müddətdən sonra Azərbaycan Konstitusiyasının tələblər və müddəələri yerinə yetirilib.

Zümrüd BAYRAMOVA

**"Partiyanın keçdiyi yola baxanda olduqca şərəfli bir mübarizə yolu görürük"**

**"**YAP müasir Azərbaycan dövlətinin ictimai-siyasi həyatında dövlətçiliyin qurulmasında, inkişafında, xalqının sosial rifahının formalşamasında tarixi xidmətləri olan monolit bir siyasi partiyadır. YAP 1992-ci ilin noyabrın 21-də ağır şəraitdə və çətin şərtlər altında Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə, təsis konfransını keçirərək təşkil olmuşdur, əslində, dövrün öz tələbindən öz diktəsi ilə yaranmış, Azərbaycan xalqı və dövlətinin xilası naminə ağır tarixi missiyanı üzərinə götürməş, böyük şərəfli yol keçmiş siyasi təşkilatdır". Bu sözleri Sı-Aya açıqlamasında deputat Musa Quliyev deyib.



Onun sözlərinə görə, 1990-ci illərin əvvəllerində Azərbaycan öz müstəqiliyini əldə etə də, təessüflər olsun ki, daxili və xarici şərtlərin ağır təsiri səbəbindən dövləti qura bilməmişdi: "İster Moskvaya bağlı olan Ayaz Mütəllimov hakimiyyəti, isterse də səriştəsiz milli maraqları diqqətə almayan boşboğaz Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyətə olarkən neinki dövləti qura bilmədilər, hətta dövlətçiliyi təhlükə altındakı qoyular, vətəndaş mühərribəsi həddindən getirib çıxardılar, ölkədə dərin iqtisadi tənəzzül, siyasi böhər, o cümlədən torpaqların işğal olunması təhlükəsi ilə xalq üz-üzə qomyşdu. Belə bir şəraitdə sonradan 91-lər hərəkatı adlanan Azərbaycan xalqını seçmə ziyanlılarının Heydər Əliyevə müraciəti və xalqın böyük destəyi ilə YAP yaranaraq qısa müddət ərzində təşkilatlandı. YAP dünya siyasi sistemində azaşlı təşkilatlardan biridir ki, partiya yaranandan qısa müddət ərzində onun lideri xalq tərəfindən hakimiyyətə getirildi, sonra seçkilərdə qalib gələrək partiya iddialı gəlir və yaradığı gündən bu günə qədər heç bir seçkini uduzmur".


Deputat sözlərinə belə davam edib: "Partiyanın keçdiyi yola baxanda olduqca şərəfli bir mübarizə yolu görürük. YAP-in ister təsis konfransı zamanı yazılan ilk, ister Birinci Qurultayda qəbul olunan, isterse de Yeddiinci Qurultayda yenilənən nizamnamə və programında bəşəri ideyalar ortaya qoyulub. Bunlar dövlətçilik, milli birlik, humanizm, ədalət və siyasi qüvvələrin vəhdətidir. Bunlar hamısı bütün mütərəqqi qüvvələrin nizamnamə və programlarında öz əksini tapır. Amma heç də bütün təşkilatlar bu nizamnamə və programda irəli sürülen ideyalara riayət edə bilmirlər. YAP-in böyük uğuru və xoşbəxtliyi ondan ibarətdir ki, partiyanın sədri cənab Prezident İlham Əliyevin dediyi kimi, "Bizim siyasetimiz bizim işimizdir". YAP tekçə Azərbaycanın deyil, bütövlükde regionun en sanballı partiyasıdır. Partiyanın ölkənin inkişafında rolü şəksiz və şəriksizdir".

Musa Quliyev sözlərinə belə davam edib: "Partiyanın yaşı da təxminən müstəqilliyimin yaşı ilə bərabər olduğunu görə bizim dövlətçilik tariximizlə partiya tariximiz üstüste düşür. Dövlətçilikin bütün uğurları məhz YAP-in siyasi liderliyi ilə baş tutub. İster Ümummilli Lider Heydər Əliyevin dövründə partiyanın təşkilatlanma prosesi, eyni zamanda ölkəmizin böhər və tənəzzüldən çıxma prosesi üst-üstə düşdü və bir-birini tamamladı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə ise Ordunun güclənməsi, torpaqlarımızın işğaldən azad edilməsi, milli birliyin möhkəmlənməsi və vətənpərvər gəncliyin Azərbaycançılıq ideyası altında tərbiye olunması məhz YAP-in siyasi və ideoloji xidmətlərinin ifadəsi kimi tarixi hadisələrdir. YAP həm də Azərbaycana bir siyasi mübarizə mədəniyyəti getirib. Bu partiaya qədər yaranmış vəziyyətdə partialar bir-biri ilə top-tüfənglə danişirdilər. Ümummillil Liderin söyleyişi kimi, "Ağıl olan yerde zora ehtiyac yoxdur".

YAP həm də beynəlxalq miqyasda tanınmış dünyanın bir çox aparıcı dövlətlərinin qüdrətli partiyaları ilə sıx əməkdaşlıq aparır. Heç şübhəsiz ki, partiyanın inkişafı yolunda danişərkən, Partiyanın Yeddiinci Qurultayı və buradakı qərarları mütləq qeyd etməliyik. Çünkü, Yeddiinci Qurultayda Birinci Qurultay kimi tarixi əhəmiyyət daşıyır. Burada həm təşkilati sturuktur dəyişikliyi aparıldı, partiyanın idarəetme formasında yeniliklər tətbiq olunmağa başlandı. Eyni zamanda, bu bizim tariximizin yeni dönenəməne təsadüf edən ilk qurultayımızdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunması şəraitində biz bu qurultayı keçirmiş olduk. YAP özünün 30 illik yubileyi ərefəsindən və ölkənin bütün bölgələrində yubiley təşkilatlarında keçirilir. Burada görürük ki, təkcə partiyanın üzvə olanlar deyil, bitərif vətəndaşlarda YAP-a böyük ümidiərək bəsləyir".

Ayşən Vəli

# Ölkəmizdə yaranan ekoloji problemlərin əsas səbəbləri nədir?



**XIX** əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı neticəsində etraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz fəsadlarını bürüzə verməye başladı. Bir-birinin ardınca baş verən təbii felakətlər - daşqınlar, zəlzələlər, torpaq sürüşmələri dünyadan bütün ölkələrində ciddi narahatlıqlar yaradır. Artıq insanlar təbiətə olan münasibələrini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə getirib çıxaracağına anlayırlar.

İnsanlar yarandığı ilk günlərdən təbii məhv etməyə başlamış və bəşər sivilizasiyası mürəkkəbələşdikcə, planətimizdə ekologianın vəziyyəti de sürətli pisləşmişdir. Hazırda təbiətin qorunmasına böyük diqqət yetirilsə də, itirilmişləri bərpa etmək həmişə mümkün olmur.

Avropanın dördüncü üçüncü məskunlaşdırıldığı regionlarından biri hesab olunur. Şəhər yerlərində yaşayanların sayı kənd yerlərində qat-qat çoxdur. Burada bir-birindən qısa məsafədə yerləşən 40-dan çox dövlət cəmləşib. Bu qismən global ekoloji böhranın probleminə çevrilir. Ucqar rayonlarda içməli suyun keyfiyyəti hələ də məqbul meyarlardan keçir. Avropanın əksər böyük şəhərlərində suyun əhalinin ehtiyacları üçün buraxılmasından əvvəl onu hərtərəfli təmizləmək lazımdır.

## İnsanın hayatı təmin etmək üçün zaruri olan ekoloji xərclər

İlk növbədə, bu, ərazilərin təbii suvarılmasını maneə tərədən strukturlara aididir. Bu halda bütöv regionların tam həyat təminatının pozulması baş verir ki, bu da flora və fauna obyektlərinin məhvini getirib çıxarıır.

Gen fondu sürətli pisləşir. Artıq bir neçə əsrdir ki, bitki və heyvan növlərinin sayı yüksək sürətə azalır. Biz artıq doqquz yüz minə yaxın növü itmişik və bu rəqəm artmaqda davam edir. İnsan öz ehtiyac və tələblərindən çıxış edərək canlı orqanizmlərin təbii yaşayış mühiti ni məhv etməyə davam edir, məşələri qırır, su anbarlarının sayını azaldır, çayların təbii mərasını dəyişdirir və s.

## Məşələrin qırılması

Məşələrin qırılması bütün planetde

baş verir və hətta planetin əsas oksigen tədarükçüsü olan parklara və qorunan ərazilərə təsir edir. Müxtəlif məssisələr, əsasən metallurgiya sənayesi tərefindən tərədilən sümü yağışları da floraya ciddi ziyan vurur. Onlar öz fəaliyyətləri zamanı atmosferi kükürd və azot oksidleri ilə çirkənləndirirlər. Atmosferin çirkənməsi heç bir ölkədən yan keçmeyib. Hər yerdə sənaye məssisələri, havanı zəhərləyən zərərlə emisiyalar, nəqliyyat vasitələrinin işlənmiş qazları var. Eyni zamanda, havaya atılan məssisələrin emal məhsulları uzun məsafələrə yayılma bilir.

## Suyun çirkənməsi

Sənaye tullantıları çaylara, göllərə və digər su obyektlərinə də ziyan vurur. Dünyanın bir çox yerində su içilməzdir. Hər il 26 milyon tondan çox okeanlara daxil olur. Neft məhsulları, çoxlu miqdarda parçalanmayan madələr, kimya və hərbi sənaye məhsulları və s. Bu da öz növbəsində dəniz heyatına təsir göstərir.

## Mineralların tükənməsi

Heç kimə sərr deyil ki, son on illiklər ərzində faydalı qazıntılarının sayı demək olar ki, iki dəfə azalıb. Bu, bütün resursların vaxtından əvvəl məhv olması və enerji mənbələrinin tükənməsi təhlükəsi yaradır. Ozon təbəqəsinin məhv edilməsi. Yerdən təxminən 30 kilometr məsafədə ultrabenövşəyi şüaları udan nazik ozon təbəqəsi var. Bu, bizi bir çox dəri xəstiliklərindən, o cümlədən onkologiyadan qoruyur. Ozon təbəqəsi freon əsaslı aerozollar, təyyarələr və kosmik gəmilərin müherrikləri tərefindən məhv edilir. Atmosferin bu təbəqəsinin daha da məhv edilməsi planetin iqlimini kökündən dəyişə bilər.

## Bu kimi halların ölkəmizə təsiri nə dərəcədədir?

SIA mövzu ilə bağlı araşdırma edib. Son illər ölkəmizdə ekologiyaya dair 20-dən çox qanun qəbul olunub, Azərbaycan ətraf mühit və təbiətdən istifadə ilə bağlı təxminən bir o qədər beynəlxalq sənədə qoşulub. Zəngin təbii ehtiyatlara malik Azərbaycanda xüsusi qorunan təbii ərazilər şəbəkəsinin yaradılmasına böyük diqqət verilir. Qişa müddətdə xüsusi qorunan təbii ərazilərin sahəsi ölkənin ümumi ərazisinin 10%-nə çatdırılıb. Azərbaycan dövlətinin ekoloji siyasetində iqtisadi inki-

şafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüğün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması ön plana çəkililib.

Xəzər Universiteti Coğrafiya və Ətraf Mühiti Departamentinin müdürü, ətraf mühiti məsələləri üzrə ekspert Rövşən Abbasov: "Ölkəmizin ekoloji problemlərinin səbəblərini nəzərdə tutduqda iki yerə ayırmag olar: qlobal və yerli səbəblər. Qlobal səbəblərden ən öndəsi təbii ki iqlim dəyişmələridir. Iqlim dəyişmələri neticəsində atmosfera atılan istixana qazları artır və bunun nəticəsində həm də yer kürəsinin temperaturu artır. Yer kürəsinin temperaturun artmasının təbii ki ilk növbədə meşə yanğınlara səbəb olur, çaylarda suyun səviyəsi azalır və quraqlıqlar yaradır. Bu həm kənd təsərrüfatında həm də içməli su sektorunda çox ciddi problemlərə səbəb olur. Artıq kənd təsərrüfatında 2016 və ildən bu yana ən yüksək su çatışmamazlığı hiss olunmaqdadır, bunun əsas qlobal səbəbi məhz iqlim dəyişikləridir. Kür çayı, Araz çayı əvvəlki kimi deyil. Onların su ehtiyatları qlobal iqlim dəyişikləri neticəsində azalmağa doğru gedir.

Global səbəblərden biri de əlbətdə ki əhalinin artmasıdır. Bütün dünya əhalinin artması baş verir. Biz nəzərə alsaq ki hələ 80-ci illərdə Azərbaycan əhalisi 5 milyon idi və bu gün artıq 10 milyonu keçibdir. Başa düşəcəyik ki, ətraf mühitə olan təsir iki dəfə artıbdır. Əhali sayının iki dəfə artması suya, ərzağa, havaya iki dəfə tələbatın artması deməkdir. Bu günki günümüzə səslenən səbəblərden biri suya qənaət etmek üçün suvarmadə müasir texnologiyalardan istifadə etməliyik. Ekoloji şüurluq cəmiyyətdə artmalıdır. Paytaxt şəhərə fikir versək tullantıların əksəriyyəti insanlar tərefindən atılır, təbii ki bizdə ekoloji sürət yüksək olarsa bu hal baş vermezdir. İnsanların mərkəzləndirməsinə istiqamətləndirilmiş çoxsaylı fəaliyyətlər həyata keçirilməlidir.

Ən böyük problemlərdən biri de avtomobilərin sayının çoxalmasıdır. Təcili süredə onların sayı azaldılmalıdır. Azaltmaq mümkün deyilsə elektrik avtomobiləre keçid olunmalıdır. İctimai nəqliyyat gücləndirilməlidir ki, insanlar avtobuslardan istifadə etsinlər. İctimai nəqliyyat ele bir səviyyədə olmalıdır ki insanlar şəxsi avtomobilərə ehtiyac duymasın".

Həvar Şəfiyeva

## Medianın inkişafı Agentliyində görüş keçirilib



BMT-nin Uşaq Fondu (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı və "Regional inkişaf" İctimai Birliyi tərefində icra edilən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününe həsr edilmiş kampanya çərçivəsində noyabrın 10-da Medianın inkişafı Agentliyində (MEDİA) uşaqlarla görüş keçirilib. SIA xəber verir ki, şərti olaraq "Uşaqlar vəzifə başında" adlandıran tədbir zamanı həssas kateqoriyalardan olan uşaqların Medianın inkişafı Agentliyinə tanışlış səfəri və Agentliyin icraçı direktoru Əhməd İsmayılovlə görüşü təşkil edilib. Uşaqların erkən yaşlarından idarəetmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və özüne inam hissini artırılmasına dəstək məqsədilə keçirilən görüşdə uşaqlar qurumun fəaliyyəti barədə geniş məlumatlandırılmış, struktur bölmələrin iş prosesi ilə tanış olmuş, eləcə də bir gün ərzində Agentliyin rəhbəri ilə idarəetmə prosesində fəal iştirak etmiş, müxtəlif məsələlərlə bağlı maraqlı təklif və təşəbbüslerle çıxış etmişlər.

Qeyd edək ki, kampanya uşaq hüquqlarını təşviq etmək, məktəb icmaları, ictimaiyyət nümayəndələri arasında məarifləndirmə işi aparmaq, eyni zamanda uşaqların biliq və bacarıqlarının artırılmasına və fərdi inkişafına töhfə vermək məqsədile həyata keçirilir.

**Banuçiçək Hüseynli**

## "12 noyabr Azərbaycanın müstəqil dövlətçilik tarixində özünəməxsus yer tutur"



"1995-ci ildə Ümummilə Lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu dövlətimizin inkişafında yeni bir mərhələnin əsasını qoydu. İlk dəfə olaraq vətəndaşlarımızın hüquq və azadlıqları, dövlətimizin idarəciliy formasının əsasları, hakimiyət bölgüsündən təşkil, demokratik dəyərlər en ali formada təsbit olundu və qəbul edildi". Bunu "Səs" qəzetiñə açıqlamasında "Həftə içi" qəzetiñin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, həmin dövrən başlayaraq Azərbaycanda sovet hakimiyətindən qalan idarəciliy sisteminin qalıqları mərhələli şəkildə lağv olundu, qanunvericilik bazası tamamilə yeniləndi: "Azərbaycanın müstəqil dövlət olaraq inkişaf yolu müyyəyenləşdirildi. Bu səbəbdən 12 noyabr Azərbaycanın müstəqil dövlətçilik tarixində özünəməxsus yer tutur. Təbii ki, zaman keçdiçə, əsas qanunuza müxtəlif vaxtlarda dəyişikliklər edilib.

Lakin ümumxalq səsverməsi yoluyla qəbul edilən bu dəyişikliklərin hamısının bir məqsədi var idi - müstəqilliyimizi, suverenliyimizi daha da möhkəmləndirmək, vətəndaşlarımızın hüquq və azadlıqlarının təminini gücləndirmək, idarəetmə sistemimiz müasir dövrün tələb və çağırışlarına uyğunlaşdırmaq. Artıq orta məktəblərə Konstitusiyamızın əsasları şəhərələr tədris olunur, ali məktəblərdə ayrıca fənn kimi tələbələr Azərbaycanın əsas qanununun mahiyyətini dərinlənmişlər. Bütün bunlar hamısı Azərbaycanın gələcək demokratik və güclü iqtisadi-siyasi əsaslarla, milli maraqlarımızı qorumaq yoluyla inkişafına güclü zəmin yaradır".

**Gülyana**



# Yeni Azərbaycan Partiyası-

**Zəngilan**

Noyabr ayının 11-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Əvvəlce tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucauldılmış büstü ziyarət edib, öünüə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət ve ehtiram ifade ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sü-

## 30 illik zəngin və şərəfli inkişaf yolu!

*Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbirlər keçirib*



ügurlu inkişafa aparan bu yolda her bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP idarə Heyətinin üzvü Ramiz Hüseynov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrə cərəyan edən hadisələrin ekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini uca tutmuş, buna görə də xalqın rəğbetini qazanaraq ümumxalq partiyasına çevrilib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası davamlı olaraq inkişaf edir.



kutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx rümayış olunub.

Tədbirdə "Müstəqil Azərbaycan dövlətinin tarixini eks etdirən 30 illik şərəfli missiya" mövzusunda məruzə ilə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışır. Vurğulayıb ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyani yaradanlar, bu partyanın temel daşını qoynalar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etmekle öz seçimlərində yanılılmayıblar. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müdət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyətlər əldə edib.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxışında bildirib ki, müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində mehz ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Bu gün sürətə inkişaf edən müstəqil dövlətimizi

YAP Veteranlar Şurasının üzvü Adilə Abasova çıxışında qeyd edib ki, xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avangard rolunu davam etdirir. Eyni zamanda Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyətlərə imza atır.

Milli Məclisin deputatı İmamverdi İsmayılov çıxışında deyib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf ve qələbə yolunda əmin adımlarla irəliləyir. Ulu Öndər Heydər Əliyevin siyasetini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü herbi-siyasi yolla temin etmək öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda geniş abadlıq-quruculuq işlər görüllür.

Tədbirdə, partiya veteranı Həsən Ələkbərov, 1-ci Qarabağ müharibəsi iştirakçısı, qazi Mübariz Quliyev və ərazi partiya təşkilat sədri Emin Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yoldından danışıblar. Qeyd ediblər ki, qazanılan nailiyətlər Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirir.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalina fəxri f-

manlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

### Şamaxı

Noyabrın 11-də Şamaxı şəhər Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlce tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidesini və rayon Şəhidləri xiyabanını ziyarət ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütlə yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini eks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin, şərəfli və məsliyyətli yol qət etdiyini, öz siyasi xətti və fealiyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətən çatdırıb. Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət, eyni zamanda gənc dövlətimizin gələcək təleyi üçün dönüş nöqtəsi olduğunu söyləyib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu da-ha da artacaq.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında bildirib ki, ötən 30 ilde Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyətlər böyük qurucululq salnaməsidir. Bu gün sürətə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda her bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP idarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaq-görənliyi və qətiyyəti sayəsində yaradılan



YAP zəngin və şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə edir. Xalqın sevgisini və dəstəyini qazanan partiya ölkədə sabitliyin təminatında avangard rolunu oynayır. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən biri Tahir Məmmədov bildirib ki, xalqı arxasında aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəciliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığı bir dövrədə Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil olub.

Tədbirdə Şamaxı Metbuat Yayım şöbəsinin müdürü Könül Məmmədova və şəhid atası Rza Nəbiyev çıxış ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, II Qarabağ müharibəsi iştirakçılarına isə "Vətən müharibəsi iştirakçısı" medalları təqdim olunub.



### Nərimanov

Noyabrin 11-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətə tədbir keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin YAP Nərimanov rayon təşkilatının inzibati binasında ucaldılmış büstü ziyarət olunub, önnəne gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətinə bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və mesuliyyətli yol qət etdiyi, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına əvərildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrin 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu bildirib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi partiyasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elçin Həbibullayev qeyd edib ki, bu gün sürətli inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan, bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafəyi namine səy göstərir.

YAP Veteranlar Şurasının üzvü, "91-lər"den biri Şahlar Əsgərov ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliliyi və qətiyyəti sayesində yaradılan YAP-in əziz xatirəsinə ucaldılmış büstü ziyarət edib, önnəne gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

sıdır.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünən, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyib.

Nərimanov Belədiyyəsinin sədri Təmraz Tağıyev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun atası, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən müharibəsi qazisinin ovladı, ADA Universitetinin tələbəsi Ayan Mustafayeva çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsini Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsi olduğunu bildiriblər.

Çıxışlardan sonra Vətən Müharibəsi

Qəhrəmanı, baş leytenant şəhid Rövşən

Nurzadənin atası, Xalq artisti Əli Nur, YAP

İdarə Heyətinin üzvü, Xalq artisti Samir Cəfərov, Əməkdar artist Aqşin Abdullayevin

təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub. Sonda partiyanın ictimai-siyasi

həyatında feal iştirakına görə YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərova qıymətli

hədiyyə, bir qrup partiya üzvünə fəxri fərman, YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

### Sabran

Noyabrin 11-də Yeni Azərbaycan Partiyası (YAP) Sabran rayon təşkilatı partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü ziyarət edib, önnəne gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixində bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə "Müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirən 30 illik şərəfli missiya" mövzusunda məruzə ilə çıxış edən YAP Sabran rayon təşkilatının sədri Mehdi Balabəyov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıb. Vurğulayıb ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır: "Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təmel daşını qoynalar yeni

ticəsi idi. Yeni Azərbaycan Partiyası yaranlığı gündən siyasi səhnədə dövlətçilik mövqeyində çıxış edərək xalqın mənafəyini uca tutaraq, xalqın rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası davamlı olaraq inkişaf edir.

Sabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxışında bildirib ki, müstəqil Azərbaycan tarixində özünəməsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində məhz ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi



müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər elda edib".

YAP Teftiş Komisiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetik və ekologiya komitəsinin sədri Sadiq Qurbanov

Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzer salaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən bəhs edib. S.Qurbanov bildirib ki, yarandığı gündən sözə əməl birliyi partiyanın nüfuzunu gündən-güne artırır, səralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarları Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir.

YAP İdarə Heyətinin üzvü Elnərə Akimova vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrde cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nə-

uçurlu inkişafə aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmə dövlətin, xalqın, vətənin mənafəyi namə səy göstərir.


YAP veteranı Füzuli Hüseynov, partiyanın gənc üzvü Umxanım Mircəfərova çıxışlarında qeyd ediblər ki, xalqın partiyası kimi tannan Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında feal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Sonda rayonun ictimai-siyasi həyatında fərqliyən bir qrup partiya fəaliına fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

# Yeni Azərbaycan Partiyası - 30

## YAP-in keçdiyi yol Azərbaycanın dövlətçilik salnaməsidir

Azərbaycanın ictimai-siyasi həyatında derin iz buraxan, bu günümüz və sabahımızın təminatıcı, bizi gələcəyə uğurla aparan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 30 il keçir. Azərbaycan tarixinin təlatümlü, keşməkeşli dövründə siyasi səhnəyə gələn YAP ötən müdədət ərzində özünün xalq üçün nə qədər dəyərli və gərəkli olduğunu dəfələrlə və hər addım-dəda hiss etdirib.

Təbii ki, xalqımızın geləcək tələyinin həllində bu partyanın yaradıcısı, qurucusu, mənəni ömrünü xalqımızın inkişafına həsr edən böyük Şəxsiyyət, Ulu Önder Heydər Əliyevin adını çəkməmək mümkün deyil. Onun həyatından, taleyindən, fealiyyətindən danışmaq üçün bütün bir xalqın, ölkənin tarixini vərəqləmek lazımdır. Çünkü Heydər Əliyev özü bir Azərbaycandır. Xalqımız da hər zaman müasir Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayı, yardım eşrən artırdı ki, onun işləqi yolu ilə addımlayırdı. Ulu Önder Azərbaycan xalqının müstəqillik mübarizəsində misilsiz xidmətlər göstərib. Sağlığında canlı əfsanəyə əvərilib, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb. Yeni Azərbaycan Partiyası zərurətdən, gərgin vəziyyətdən çıxış üçün Heydər Əliyev tərəfindən yaradılaraq dövrün aparıcı uzaqqorən ziyalalarını bir araya gəttirdi. Ulu Öndərin YAP-in hakimiyətə gəlisi zamanı qarşısına qoyduğu müəyyən məqsədləri var idi. Bu gün həmin məqsədlər hakim partiya olaraq YAP tərəfindən reallaşdırılıb. YAP-ı bir siyasi təşkilat kimi dəyərləndirmək, onun fealiyyətinə siyasi qiymət vermək üçün ötən esr 90-ci illərinin Azərbaycanına, bu zaman gənc ölkəmizdə baş verən hadisələrə diqqət etmək lazımdır. Müstəqilliyyin ilk illərində ölkə daxilində siyasi ziddiyətlərin dərinleşməsi, vətəndaş qarşılmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi - torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyyinin itirilməsi təhlükəsini aktuallaşdırılmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərkən milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad üvəni isə bəlli idi. O dövrde Azərbaycanın dövlət kimi yox olma təhlükəsinin qarşısını ala bilecek siyasi qüvvə mövcud deyildi. O zamanlar vəziyyət daha ağır və böhranlı idi. Yeni bir siyasi baxışa, güce ehtiyac var idi ki, bu da mehz YAP oldu. 1992-ci il oktyabrın 16-da ziyalaların, tənənnimə elm və mədəniyyət xadimlərinin "Ses" qəzeti vasitəsilə Ulu Öndər xalqın mütləq əksriyyətinin siyasi iradəsini eks etdirib.



Aydın Hüseynov,  
Milli Məclisin  
deputati

"Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətinə dahi şəxsiyyət 8 gündən sonra yene də "Ses" qəzətində dərc olunan "Yeni, müstəqil Azərbaycan uğrunda" tarixi cəvabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi əsaslandırmışdır. Ölkəmizin ictimai-siyasi heyati, geleceyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yene də Naxçıvana baş verdi, respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası hakimiyət uğrunda deyil, Azərbaycanın xilası naməne yaradıldı. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisində çıxan zəruretdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Yeni Azərbaycan Partiyasının fərqi 90-ci illərinin Azərbaycanına, bu zaman gənc ölkəmizdə baş verən hadisələrə diqqət etmək lazımdır. Müstəqilliyyin ilk illərində ölkə daxilində siyasi ziddiyətlərin dərinleşməsi, vətəndaş qarşılmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi - torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyyinin itirilməsi təhlükəsini aktuallaşdırılmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərkən milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad üvəni isə bəlli idi. O dövrde Azərbaycanın dövlət kimi yox olma təhlükəsinin qarşısını ala bilecek siyasi qüvvə mövcud deyildi. O zamanlar vəziyyət daha ağır və böhranlı idi. Yeni bir siyasi baxışa, güce ehtiyac var idi ki, bu da mehz YAP oldu. 1992-ci il oktyabrın 16-da ziyalaların, tənənnimə elm və mədəniyyət xadimlərinin "Ses" qəzeti vasitəsilə Ulu Öndər xalqın mütləq əksriyyətinin siyasi iradəsini eks etdirib.

Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqqorənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixinde yeni dövr başlıdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qurulan və formalanmış YAP-in 30 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradan, bu partyanın təməl daşını qoyan insanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və müteşəkkil siyasi qüvvəsi olan

Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəcisi olmasıdır. Çünkü Azərbaycan xalqının istekləri, cəmiyyətin sosial-iqtisadi sıfaları YAP-in konseptual strateji programında ana xətti təşkil edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamızın böyük inkişaf yolu keçib. YAP Cənubi Qafqazın en böyük siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası Azərbaycanın en güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında feal rol oynayır. 773 minden çox üzvü olan partiyamız ötən 30 ilə çətin və şərəflə yol keçib. Bu gün isə YAP özünün en yüksək inkişaf səviyyəsindədir. Bir məqəmi qeyd etmək lazımdır ki, partiyamızın yaradılmasının 30-cu ildönümü törpəqlərimizin işğaldan azad edilməsinin ikinci ildönümü ilə yanaşı qeyd edir. Bu hadisə partiyamızın tarixində də unudulmaz hadisədir. Onu da qeyd etmə istərdik ki, partiyamızın Sədri, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanmış Vətən müharibəsində partiyamızın çoxsaylı üzvləri də iştirak ediblər. Onların arasında şəhid olanlar da var. Bu fakt bir daha onu göstərir ki, YAP mübarizlər partiyasındır.

Bu il Yeni Azərbaycan Partiyası 30 illik yubileyini tarixi Zəfərin yaratdığı və Qarabağın yenidən dirçəlib cənnətə çevrildiyi xoş əhvali-ruhiyə şəraitində qeyd edir. Yeni Azərbaycan Partiyasının uğurları çoxdur, lakin Qarabağın işğaldan azad olunması tarixi zəfərdir. Bu uğurların təməlində isə müasir Azərbaycan dövlətinin xilaskarı Ulu Önder Heydər Əliyevin əsasını qoymuş siyaset və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyile davam edən siyasi kurs dayanır. Bu gün YAP dövlətə, xalqa xidmətini davam etdirərək yeni-yeni hədəflərə, uğurlara doğru inamlı irəliləyir. Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən xalqa verdiyi vədleri bütünlükə yerinə yetirib. Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 18 ilə ölkəmizin bütün sahələrde sürətli inkişafına nail olunub, vətəndaşların sosial problemləri həll edilib, insanların rifah hali daha da yaxşılaşdır. Ölkəmizin iqtisadi imkanları atrüb, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. 30 il ərzində Ermənistan tərəfindən pozulmuş ərazi bütövüyümüz bərpa edilib. Bu gün Cənubi Qafqazda və ümumən regionda planlaşdırılan bütün meqa layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınmadan reallaşdırıla bilməz. Burada coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətdən asılı olmayaq, liderlik fenomeni önməli rol oynayır. İlham Əliyevin Liderlik keyfiyyətlərinin sayesində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb.

### YAP-in rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası keçirib

Noyabrın 11-də Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə partiyanın rayon və şəhər təşkilatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli strukturları ilə birgə ağacəkmə kampaniyası keçirib.

Ağacəkmə kampaniyasında YAP-in yerli təşkilatlarının rəhbərləri və ETSN-nin eməkdaşları, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kampaqiyada ümumilikdə 8 min nəfərə yaxın insan iştirak edib və 16 min 280



ədəd müxtəlif növ ağac ekilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclarla agro-texniki qulluq göstərilib. Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi münasibətilə ağacəkmə kampaniyasının keçirilməsində məqsəd respublikamızda meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması və bu istiqamətdə dövlət siyasetinə dəstək verilməsindən ibarətdir.

Sabitlik və təhlükəsizlik deyəndə təkcə ölkədə mövcud ab-hava nəzərde tutulmur, hem də kənar, yad qüvvələrin ölkəmizdə reallaşdırmaq istədikləri antimillili planların həyata keçirilmə cəhdidir. Prezident İlham Əliyev beynəlxalq münasibətəri nəzəri və empirik səviyyədə dərin-dən bildiyi üçün antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri "idarə olunan xaos" planını mehərətlə pozur. Xalqımızı etnik, siyasi və ideoloji qarşılardan qoruyur. Bu gün Yeni Azərbaycan Partiyası insanların üz tutduğu ən etibarlı üvan, güvəncə yeridir. Fealiyyəti, ideyaları, apardığı siyaset, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyət böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliliyi sayesində dövlətçiliyimizin esasları möhkəmləndirildi, insanlarda vahid milli ideologiya, azərbaycanlıq təfəkkür formalaşdı. Beynəlxalq səviyyədə aparılan uğurlu siyaset nəticəsində artıq tarixə çevrilən və 30 il Azərbaycan xalqı üçün həlli müşkül problem olan Qarabağ münaqişəsinin yaranma səbəbləri, ölkəmizin döneni və bu günü ilə bağlı əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Yeni Azərbaycan Partiyasının keçdiyi yol, elədə etdiyi nailiyətlər Azərbaycanın dövlətçilik salnamesidir. Ölkə Prezidentinin də dediyi kimi: "Azərbaycan bütün sahələr üzrə uğurlara nail ola bilibidir. Bu uğurların təməli 1992-ci ilin no-

yabında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması neticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvenən, öz daxili resurslarına arxalanan, müasir ənənələre bağlı olan güclü dünyəvi dövlətə çevriləbil". Dünya məqyaslı, güclü siyasi Liderin yaratdığı Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında six birleşdirərək Azərbaycanın yüksəlşində böyük rol oynadı. Bunu mümkün edən bir çox strateji faktoru sadalamaq olar. Ən əsası o iddi ki, Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fealiyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirmişdi. YAP sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəcisinə çevrilmişdi. Digər tərəfdən, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasına təmin edən əsas amil oldu. Partiyamız qısa müddət ərzində milli seçim - Azərbaycan xalqının iradəsi əsasında təsis olunduğu gündən cəmi 6 ay sonra hakimiyətə gələrək ölkəmizin həyatında keyfiyyətə və mahiyyətə tamamilə yeni mərhələnin başlanması, yeni Azərbaycan quruculuğunu həyata keçirilməsini təmin etdi.

# Oleq Sidorov "Bakı ilə İrəvan arasında yeni müharibə ehtimalı azdır"

**R**usiyalı siyasi strateq, siyasi elmlər namizədi Oleq Sidorov "Caliber" analitik mərkəzinə müsahibəsində Ermənistanın vəziviyəti və sülh danışçıları ilə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Oleq Nikolaeviç, Rusyanın vasitəciliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışqlar prosesini və xüsusən də



3 ölkə liderinin sonuncu Soçi görüşünü necə qiymətləndirirsiniz?

- Bakı və İrəvanın imzaladığı ikitərefli sənəd şəklində heç bir netice olmadı, ona görə də iki ölkə arasında münasibətlərde sıçrayışdan danışmaq hələ tezdir. Lakin tərəflərin danışqlar masası arxasına əyleşərək ağır mövzuları müzakirə etməyə başlaması müsbət mövzudur və Azərbaycan və Ermənistanın yaranmış fikir ayrılıqlarının həllində maraqlı olduğunu düşünməye əsas verir. İnanıram ki, Moskvanın köməyi ilə feallaşan danışqlar prosesi ortamüddətli perspektivdə real konturlar əldə etməyə imkan verəcək. Hər halda, liderlərin Soçi görüşü artıq göstərdi ki, danışqlar prosesi konstruktiv mərcaya doğru getməyə başlayıb və bu, kifayət qədər ehemmiyyətli göstəricidir.

- Bu ilin sonuna qədər sülh sazişinin imzalanması ehtimalı varmı?

- Gəlin realist olaq. Bu gün sülh sazişinin imzalanması şansı çox azdır. Burada səhəbət təkcə iki ölkə başçılarının sənədi imzalamaq istəyindən deyil, həm də bir sıra hazırlıq tədbirlərinə ehtiyacdır. Lakin ikitərefli saziş yalnız gərgin iş nəticəsində nəhayət danışqlar prosesində iştirak edən dövlətlərin maraqlarına cavab verən formalşmış strukturunu qəbul edə bilər.

- Bəzi ekspertlər Rusiya hərbi bazasının Gümrüdən çıxmasını istisna etmirlər. Bu barədə nə düşünürsünüz?

- Düşünürəm ki, bu, çətin ki, mümkün olsun və Ermənistanın maraqlarına demək olar ki, cavab vermır. Məsələ burasındadır ki, necə deyərlər, müqəddəs yer heç vaxt boş qalmır və rus bazasının evezinə başqa baza peydə olacaq... ABŞ və ya NATO. Və burada artıq regionda qüvvələrin sıralanması və nəticədə Ermənistanda daxili siyasi vəziviyəti kökündən dəyişəcək daha bir geopolisiyasi çaxır işə salınır. Bununla əlaqədar mən emin deyiləm ki, İrəvan uzaq xaricdəki ölkələrin hərbi bazalarının yerləşdirilməsi ilə daxili siyasi və sosial-iqtisadi təlatümlərdə maraqlıdır.

- İrəvanda həm də KTMT-dən çıxmağı tələb edirlər. Sizə, bu nə dərəcədə mümkündür?

- Hesab edirəm ki, bu variant çətin ki, mümkün olsun. KTMT-ye üzv olan bütün ölkələr ki, təşkilatdan çıxsalar, o zaman geriye dönüş olmayacaq, bu o deməkdir ki, blok daxilində ölkələr arasında qarşılıqlı fəaliyyətin bir çox sahələrində dəstək olmayacaq. Ermənistan Silahlı Qüvvələrinin vəziviyəti və regiondakı vəziviyəti nəzərə alsaq, İrəvanın KTMT-dən çıxması bu istiqamətdə real addımların atılması məcbur etməyən mübahiseli məsəledir.

- Ermənistanın Qərbə və ABŞ-a davamlı baxışları, həmçinin Aİ missiyasının özərazisində yerləşdirilməsi nə-yə götərib əlxara bilər?

- Xaxşı deyil. Məslehət və teleblərdən başqa, Aİ və Vaşington İrəvana iqtisadiyyatı yaxşılaşdırmaq və daxili siyaseti bərabərəşdirmək üçün heç bir real plan təklif edə bilməyəcək. Avropadakı gərgin daxili siyasi və sosial-iqtisadi vəziviyəti nəzərə alsaq, Aİ missiyasının siyaseti Ermənistandan Rusiya ilə münasibətlərini pozmağa yönəlcək. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını nəzərə alsaq, Moskvadan uzaqlaşma Ermənistanda sosial-iqtisadi vəziviyəti dəha da gərginləşdirəcək, sonradan respublika daxili siyasi təlatümlər zonasına daxil olacaq.

- Ermənistandakı revanşist əhval-ruhiyyəni və Qərbin buna dəstəyini nəzərə alaraq, Bakı ilə İrəvan arasında yeni müharibənin başlanması ehtimalını etiraf edirsinizmi?

- Bu ehtimalı nəzərdən qaçırmak olmaz. Lakin regiondakı qüvvələrin hazırlıq uyğunlaşmasını nəzərə alsaq, bu ssenari çətin ki, mümkün olsun.

- Ermənistanın və Ermənistan-Rusiya münasibətlərinin gələcəyini necə görürsünüz?

- Burada hər şey Ermənistandan siyasi rəhbərliyindən asıldır. Qeyd etmək istərdim ki, 10 ildən artıqdır ki, Rusiya Ermənistandan əsas ticarət-iqtisadi tərəfdəsidir. Rusiya həm də respublikanın əsas investorudur. İkitərefli əməkdaşlıq siyasi, herbi, mədəni və digər sahələrdə genişlənir. Hətta Ermənistan və Azərbaycan liderləri arasında danışqlar prosesi Rusiya prezidentinin iştirakı ilə baş tutub. Ona görə də Moskva ilə İrəvan arasında ikitərefli münasibələrin genişlənməsi və dərinleşməsi ehtimalı Ermənistandan Rusiyadan uzaqlaşmasından daha yüksəkdir.

Tərcümə - Elçin Bayramlı

# Kişinyovda azərbaycanlı və moldovalı gənclərlə görüş keçirilib



istərsə de ölkə hüdudlarından kənarda dövlətimizin inkişafı və güclənməsi istiqamətdə fəaliyyət göstərirler.

Tədbirdə çıxış edən Moldova Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste, Moldovanın hakim Hərəkat və Həmrəylik Partiyasından olan deputatlar Vitaliy Jakot, xanım Marxelle Nistor, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və partiyasının Gənclər Birliyinin üzvü Nərgiz Babayeva, Moldova Milli Kitabxanasının direktoru Yelena Pinteley, MAK sədri Elçin Bayramov iki ölkənin gəncləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyaseti, dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı, eləcə də YAP Gənclər Birliyinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında geniş məlumat verilib.

Eyni zamanda, tərəflər arasında gənc-



**Moldovanın paytaxtı Kişinyovda azərbaycanlı və moldovalı gənclərlə görüş keçirilib. Moldova Milli Kitabxanasının binasında keçirilən görüşdə Azərbaycanın bu ölkədəki fəvqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Moldova Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste, Moldovanın hakim Hərəkat və Həmrəylik Partiyasından olan deputatlar Vitaliy Jakot, xanım Marxelle Nistor, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və YAP Gənclər Birliyinin üzvü Nərgiz Babayeva, Moldova Azərbaycanlıları Kongresinin (MAK) sədri Elçin Bayramov, Moldova Milli Kitabxanasının direktoru Yelena Pinteley, hər iki ölkənin fəal gəncləri, yerli KİV nümayəndələri iştirak ediblər.**

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyaseti barədə danışan səfir Qüdsi Osmanov bildirib ki, əsası ulu önder Heydər Əliyev tərəfindən qoyulan gənclər siyaseti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gənclərinə olan diqqət və qayğı nəticəsində ölkəmizdə intellektual gənclər orduyu yetişib. Bu cür gənclər istər Azərbaycanda,

lər sektoru üzrə birgə layihələrin həyata keçirilməsi, əməkdaşlıq imkanları və perspektivləri, o cümlədən gənclərin texnologiya və innovasiyalar üzrə bacarıqlarının artırılması istiqamətdə təcrübə mübadiləsi müzakirə olunub. Sonda iştirakçılar qarşılıqlı maraqlı kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

# Molla



Deyirəm, heyf, heyf, heyf. Haradan alım Molla Nəsrəddini ki, gəlib bu İran mollalarının dərsini verə. Axi ondan gözəl tanyan yox idi mollaları. Dünyanın ən ədalətli mallası idi, Molla Nəsrəddin. Molla deyirik, əslində, Nəsrəddin baba heç də molla deyildi, o, dünyanın ən sanballı, dəyərli, savadlı, uzaqqorən, sözü düz, özü düz xocası idi. Yox, yox, yox, o, molla deyildi. Molla deyirdik, amma molla deyildi, xoca idi. Lakin elə molla deyib durmuşduq, adının önündə molla da qalmışdı.



diblər, bu rejim insanların başına ne kimi oyunlar açır.

Ay Nəsrəddin baba, orada həle səndən də əvvəlki əsr hökm sürür ey.



Haradasan, Molla Nəsrəddin, illərə dövrünün mollaları ilə mübarizə apardın, çıxıqları fırıldاقlara, məscidlərdə, mədrəsələrdə dini üzərinə pərədə edib onun arxasındaki oyunlara gözünü yuma bilmədin. Dedin-dedin, səsinə eşidənər oldu da, olmadı da. Amma elə demisən ki, elə bil indice demisən.


Haradasan, ay Molla Nəsrəddin, müsəlmanları məscidlərə yığıb elmədən, müasirlikdən uzaqlaşdırın, cəhələtə sürükləyən o mollaların davamçılarını gəl, gör. Gəl ki, görəsən, bir vaxtlar lağ'a qoyub güldüyün, savadsız, dünyagörüşüz, mədrəsə əhli adlandırılğından mollalar indi İranda camaatın başına ne divan tutur. Mollalar İranda olub siyaset əhli, xəbərin olsun, Nəsrəddin baba. Hələ orada sən gördüklinin, görüb də hayqıraraq yazılıqlarının biri də əsla dəyişməyib. Elə necə qoyub getmişdin, elecə də durur. Hələ üstəlik orada mollalar məsciddən siyasi işlərə qədər qalxıblar. Kaş ki, gəlib görəsən ki, necə bir molla rejimi yara-

Ona görə səni arzulayıram. Bilirəm ki, onları ən gözəl sən görə bilərsən. Hələ bunlar bir yana, adlarını guya ki, müsəlman qoyublar. Amma müsəlmənin yox, erməninin arxasında necə dəyandıqlarını gəl, gör. Erməninin 30 il işğal altında saxladığı rayonlarımızda məscidlərdə donuz saxlamalarına, oranı murdarlamalarına, bununla tək bizi deyil, bütün müsəlman aləmini təhqir etmələrinə bu molla rejimi əsla reaksiya vermədi, xəbərin olsun. Əshi, belə də müsəlmanlıq olar? Biabırçılıqdır ey bu. Necə olur ki, islam ölkəsində yaşayırsan, müsəlməsan, lakin qonşuluqla olanlara göz yumursan? Göz yumursan yox ey, necə dözə bilirsən? Bu iyrənciliyi necə qəbul edə bilirsən? Kaş ki, gələ bilərdin, Nəsrəddin baba, özün onlara yaxşı bir dərəcədən də böyükdür. Lakin anlayın ki, müsəlmanlığınızla qarşı ermənin etdiyi təhqir və sizin nələrə görəsusmağınız o dərddən də böyükdür. Allah da böyükdür. Şəfanızı verib-verməyəcəyi isə onun, o böyük Allahın məsləhətidir.

Hələ bunları da deyim, xəbərin olsun ki, işğal altında ikən torpaqlarımızın talanmasına bu molla rejimi nü-



yəndələrinin erməni ilə əlbir olduğunu dair de faktlar mövcuddur. Ruhun xəbər getirməmiş olmaz, əziz Molla Nəsrəddin. Ermənin başına elə bir toy tutduq ki... Düz iki ildir, onları layiq olduları şəkildə qovub torpaqlarımızı azad etmişik. Zəferimiz boyda başlarına daş düşüb. Qalıqlar altında. İndi bu molla rejiminin nümayəndələri galib həmin daşın altından erməni başlarını çıxarmaq isteyirlər. Nə bilim, arxalarında dayanıb ağ bayraq qaldırdıqları zaman üzərinə götürdükləri öhdəliklərdən boyun qaçırmak üçün onları şir-



## Təhlükəsizlik Şurasının təhlükəli üzvü

Təhmasib Novruzov

Həmişə demişəm, yenə deyirəm, bizim atalarımızın elə kəlamları var ki, məna, məzmun tutumuna görə dünyanın ən görkəmli filosoflarının fikirlərindən daha müdrikdir. Məsələn, biri özünün biabırçı nöqsanları olduğu halda, başqasının xırda qüsüründən həkүyə danişsara, atalarımızın bir cümləsi ilə onu anladırsan: gözündəki tiri görmür, özgə gözündə tük axtarır!

Mənəcə bu müdrik kəlamlı təkcə fərdlərə, şəxslərə deyil, həm də toplumlara, hətta böyük-böyük danışan bəzi dövlətlərə də şamil etmək yerinə düşər. Məsələn, bizim dədə-babalarımızın "firəng" (yeni fiy rəng) adlandırdığı Fransa adlanan dövlət! Daha doğrusu onu idarə edən siyasilər. Büttün dünya firənglərin (yeni fiy rənglərin) dünən tarixində kiçik xalqları ən çox istismar edən toplum olduğunu bilir. Asiya'nın şərqindən tutmuş Afrikənin cənubuna qədər az sayda ölkələr, xalqlar var ki, firəngerin tökdükleri qanda boğulmasın. Həm qanlarını axıdb, həm də yeraltı, yerüstü sərvətlerini daşıyıb Fransanın büdcəsini doldurub. Təkcə Əlcəzairdə tökdüyü qan faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi soyqırımla müqayisədə daha dəhşətli qətlamıdır. XXI əsrə Suriyada, İrakda, Liviyyada, Misirdə özünün də iştirakılı oynanılan "ərab baharı" oyunu neticəsində ev-esiyindən didərgin düşən milyonlarla fəqir-füqərənin ölkəsinə daxil olmasına imkan verməyən Fransa siyasiləri utanmadan dünənaya humanizm dərsi keçməyə çalışırlar. Bu "humanist" ölkənin başbələnlərinin xəbərləri yoxdur ki, məhz onların bu qadağaları neticəsində on minlərlə qadın, qoca, uşaq aralıq dənizinin sularında balıqlara yem olub? Gözəl bilirlər, sadəcə bilməməzlək dən gəlirlər və həyəsizcasına da başqalarına insanlıq moziələri oxuyurlar. Bunlar hamiya məlumudur, sadəcə sadaladım ki, yaddaşları bir də təzeləyim. Təzəleyim ki, yazımın əsas məqsədindən gəlib çatanda kimlərə dodaq bütüb məni qərəzçilikdə qınamasın. Demisən ki, özü türk olan bu yazar firənglərin türklərə qarşı düşmənçilik mövqeyinə görə bu setirləri döşəyib kağıza. Əslində tarixin bütün dönmələrində firənglər türklərin heç tükünə də toxunmağa cəsarət etməyiblər. Tək-tük buna risq edənlərin də hesabı "humanist" şəkildə çəkilib. Hətta bu tayfanın ən böyük sərkərdəsi olmuş Napoleon türklər qibəsini gizlətmədən deyib ki, mənə türklərdən ibarət ordu versələr, dünyani zəbt edərem. Napoleonun bu kələməni özümdən uydmuram və həqiqət olduğunu tarixşunaslar yaxşı bilir. Odur ki, bizlərin türk olaraq firənglərə qibə, qərəz hissi bəsləməyimiz mümkün deyil. Sadəcə, son illərə qədər zorla da olsa özünü bitərəf kimi göstərməyə çalışan bu ölkə 44 günlük tarixi qələbə eldə edildiyi günlərdən başlayaraq bize qarşı iç üzünü açıb qoydu ortaşa. Ərazilə işğal olunmuş, BMT-nin qəbul elədiyi və 28 il kağız üzərində qalan dərəcədən öz güclü ilə icra etməyə məcbur olmuş Azərbaycana hədayanlar yağıdırmasının yetməzmiş kimi, hələ parlamentlərində qərar-flan qəbul etməkdən də çəkinmedi. Sən demə Azərbaycan türkləri öz ərazilərini "işğal" a məruz qoyubmuş! Ay zati qırıq, sən o qədər dünən tarixində bixeberən ki, o torpaqların (həm də təkcə o torpaqların yox, bütün Ermənistən adlanan iləyihənin ərazilisi) tarixi Azərbaycan turpaqları olduğunu bilmirsən? Ən azı 1918-ci ilde ele Fransanın paytaxtı Parisdə yaranmış Sülh Konfransının sənədlərini vərəqlə, gör ki, İrəvan məhz sizin tezqiqinizlə Ermenilərə dövlət qurmaq üçün güzəşt edilib. Bunu da görmürən, və yaxud görməzdən gəlirsənse, onda götür rus, gürcü, alman, iran (indiki müsəlman qardaşın İrani deyirəm) və s. mənbələrini oxu. Oxuya bilmirsənse bisavad olduğunu qan və qaxıl otur xarabanda! Xaraban demişən, orda, Marselldə yüz minlərlə erməni yaşayırlar, onlara hansı status tanınıb firənglər tərəfindən? Əger status vermek belə vacibdirse, buyur ver, daha bizdən gözləmə ki, beş-on min erməni burda status veriləcək. Bax bütün sadaladıqlarına görə deyirəm ki, atalarımızın o müdrik kəlamlı firənglərə birbaşa şamil edilməlidir; öz gözündə tiri görmür, Azərbaycanda tük tapmaq üçün çığırbağır salır.

Xülasə, bunlar öz yerində. Məni düşündürən bir başqa məsələ var. Əcəba dünənada bu qədər qətlamlar törətmış, haqqı-ədəleti ayaqlar altınə atmaqdan çəkinməyən, faktiki dünənə üçün təhlükə olan bir ölkənin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olması qəribə deyilmə? Təhlükələrə rəvac verən, bərqrar olmaqdən bir regional sülhə çəkinmədən açıqdan-açıq təhlükə yaradan bir məmləkətin belə mötəbər bir qurumda təmsil olunması dünənəmizi təhlükələrə sürükləmirmi? Mən siyasetçi də deyiləm, diplomat da. Amma qandığım odur ki, Fransanın BMT TŞ-nin daimi üzvü olması dünənada sülhə və əmin-amənləğə ciddi təhdiddir. Deməsi məndən, yozması siyasilərdən!

Mətanət Məmmədova

Turizm immunitetli bir sahədir. Ötrəfda baş verənlər bu sahaya tez bir zamanda təsir etdiyi kimi, fəsadların aradan qaldırılması ilə onun bərpası da qısa müdətdə reallaşır. Bunun əsas səbəbi turizmin birbaşa insan faktoru ilə bağlılığıdır. İnsan övladı səyahət etməyi, gəzməyi, yeni-yeni turizm destinasiyaları, müxtəlif ölkələrin tarixi, mədəniyyəti ilə tanış olmağı hər zaman arzulayır və qarşılaşlığı çətinliklərə, maneələrə rəğmən, bunu həyata keçirir.

Dünya Turizm Təşkilatının statistikasına əsasən, hər il səyahət etmek isteyenlərin təxminən 30-35 faizi istirahət mərkəzlərinə məhz qış ayında üz tuturlar. İsveçrə, Skandinaviya ölkələri, Cəxiya, ABŞ, Kanada və Rusiya qış turizminin inkişaf etdiyi ölkələr sırasındadır. Payız tətilinə gəlince, bu mövsümde səyahətlər çox vaxt diqqətdən kənardan qalır. Payızda səyahət etmek üçün yer seçərən logistika və qiymətlər böyük əhəmiyyət kəsb edir.

#### 2022-ci ilin payızında turların qiymətləri

Müxtəlif kateqoriyalı turistlər üçün geniş çeşiddə tətil qiymətləri mövcuddur. Ekspertlər qeyd edir ki, büdcəli turlar qısa uçuşlarla seçilir. Ve təyinat ölkə sərhədlərindən nə qədər uzaq olarsa, qiymət etiketi bir o qədər bahalaşır.

Turistlər aviaşirkətlərin və turoperatorlarının əlavə xərcləri səbəbindən 2022-ci ilin payızında bir çox turları daha qiymətinə kökləndirilər. Araşdırılara görə payız-qış dövründə qiymətlər ötən illə müqayisədə təxminən 20-30% artacaq.

#### Bəs ölkəmizdə payız-qış turizmə bağlı hansı işlər görülür?

SIA mövzu ilə bağlı araşdırma edib. İlin əvvəlindən etibarən aparılan marketing və təbliğat tədbirlərinin nəticəsi olaraq yay aylarında turizm sənayesinde xeyli canlanmanın şahidi olduq. Yanvar-öktəyabr ayları erzində Azərbaycana 1 milyon 323 minən çox xarici ziyanətçi gəlib ki, bu rəqəmin 2019-cu ilin rəqəmləri ilə müqayisəsi turizmin təxminən 50 faiz bərpə olunduğunu deməyə əsas verir.

Bütün dünyada turizm üçün da ha passiv olan dövr hesab edilen payız aylarını nəzerə alaraq ilin sonuna dek xarici ziyanətçilərin sayının 1 milyon 400 minə cətəcəgini proqnozlaşdırmaq olar. Bununla belə turizmin tam bərpası bir sıra çox vacib amillərin mövcudluğundan asılıdır. Hər zaman qeyd etdiyimiz kimi, birbaşa hava uçuşlarının olması, xüsusilə Asiya bazarı üçün əlçatanlıq baxımından önemli faktordur.

Yaxın Şərqi və Körək ölkələri, həmçinin Pakistan və Hindistan bazarı üzrə aparılan təbliğat və marketing işləri nəticəsində yay mövsümü erzində biz statistikada bu ölkələrdən gəlmə sayında artımı müşahidə etdik. Bu bazarların seçilməsi təsadüfi deyildi. Belə ki, pandemiyanın sonra daha sürətli bərpə üçün məhz Azərbaycanın turizm destinasiyası kimi tanındı.

# Ölkə payız-qış turizmə necə hazırlaşır?



və ölkəmizə marağın daha çox olduğu bazarlar üzrə təbliğat işi gücləndirildi. Əlbəttə, burada, xüsusilə Yaxın Şərqi ölkələri ilə birbaşa uçuşların olması öz müsbət təsirini göstərdi.

Bununla belə qeyd olunmalıdır

nayə nümayəndələri ilə Polşa və Cəxiyanı təmsil edən turizm şirkətləri arasında B2B (Biznesden-biznes) formatlı görüşlər keçirilib.

Qeyd etmək lazımdır ki, polşalı turistlər hazırlı Avropanın qış idman bazalarının əsas iştirakçılarından və onların ölkəmizdəki qış idman kompleksləri barəsində məlumatlılığı artırılması üzrə marketinq işləri genisləndiriləcək.

Həmçinin Avropa ölkələrində Azərbaycanın turizm potensialının tanıtılması və əməkdaşlıq imkanlarının artırılması məqsədilə

Ata-baba fındığı, Qafqaz camışı, Qafqaz dağ bali, Mədrəsə üzümü, Yabani Qafqaz itburnusu, həmçinin Azərbaycandan yox olmaq təhlükəsilə üzləşən 30-dan çox məhsulun salındığı "Dad Gəmisi" kataloqu əsasında hazırlanmış menyü təqdim edilib.

Kateqoriyalar üzrə verilən mükafatlar "Iter Vitis" beynəlxalq şəbəkəsinin üzv ölkələrində şərab ırsını və şərabçılıq turizmini, eləcə də dayanıqli turizm növlərini təşviq etmək məqsədini daşıyır. Həmçinin 7-9 noyabrda Azərbaycan nümayəndə heyəti ənənəvi olaraq dünya turizm sənayesini bir araya toplayan Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisində ("World Tourism Market") iştirak edib.

Avropa bazarlarında işgüzar turizm imkanlarının təbliğatı da davam etməkdədir. Azərbaycanın işgüzar turizm destinasiyası kimi tanıdlaması məqsədilə noyabr ayında Barselonada keçiriləcək "IBTM" sərgisində iştirak planlaşdırılır. Növbəti bir neçə ay ərzində Yaxın Şərqi üzrə genişməqyaslı təbliğat işləri davam etdiriləcək. Dubay, Əbu-dabi və Ər-Riyadda keçiriləcək beynəlxalq sərgi və tədbirlərdə iştirak planlaşdırılır.

Qış mövsümündə de Yaxın Şərqi turist axınının təmin edilməsi üçün müvafiq danışçılar aparılır, birgə tədbirlər davam etdirilir. Məsələn, ilk dəfə olaraq bu il "Flynas" hava yolu şirkəti həftədə 3 dəfə olmaqla Səudiyyə Ərəbistanından - Ər-riyad şəhərindən qış mövsümündə ölkəmizə uçuşlar həyata keçirəcək. Əlbəttə, tələbə əsasən digər hava yollarının da cəlb edilməsi planlaşdırılıb.

Bundan əlavə, Qətərdə keçiriləcək Dünya Futbol Çempionatı ərəfəsində və dövründə çempionatda iştirak edəcək turistlərin ölkəmizə cəlb edilməsi üzrə müvafiq təbliğat işləri aparılır. Cənub-Şərqi Asiya regionu hədəf bazarlar arasında vacib və potensiallı istiqamətə çevriləkdir. Xüsusilə, işgüzar, korporativ, istirahət, toy turizm destinasiyası kimi ölkəmiz hindistanlı turistlərin diqqətini cəlb edir. Avqust ayından etibarən həyata keçirilən birbaşa uçuşlar səfərlərin sayının artmasına öz töhfəsinə vərəcək.

Pakistanın Karaçi, Lahor, İslamabad şəhərlərindən birbaşa uçuşlar davam etməkdir. Bu amil, əlbəttə, Pakistan'dan gələnlərin sayına öz təsirini göstərir.

Cənub-Şərqi Asiya bazarında məlumatlılığın artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu baxımdan Çin bazarında məlumatlılığın artırılması üzrə onlayn marketinq tədbirlərini qeyd edə bilərik. Yaponiya ilə müəyyən əməkdaşlıq imkanları müzakirə olunmaqdadır. Əlbəttə, MDB ölkələri kimi ənənəvi hədəf bazarlar üzrə, xüsusilə, sağlamlıq turizm imkanlarının təbliğatı işi davam etdirilir.

Əsas məqamlardan biri də artıq pandemiyadan sonra biz ölkəmizə xarici turizm şirkətlərinin, media nümayəndələrinin tənasiqliq səfərlərini bərpə etməyə başlayıraq. Beynəlxalq mediada aktiv çalışırıq, "BBC", "CNN", "Euronews", dünənəcə məşhur səyahət jurnalları və hədəf bazarlara uyğun olaraq xarici onlayn media ilə, eləcə də "Expedia", "Wego", "Almosafer", "Dnata", "Sletat.ru", "Avisales", "Skyscanner", "ProfiTravel" kimi dünya üzrə ən tanınmış səyahət planlaşdırma platformaları ilə əməkdaşlıq edirik".

Bütövlükdə qeyd etmək lazımdır ki, 2022-ci ilin payızında həyata keçirilən marketing tədbirlərinin əsas məqsədi 2022-nin qışi və 2023-cü ilin yazı üçün turizmde canlılığı saxlamaq və növbəti il üçün turizmin bərpəsinə nail olmaqdır.

**Həvar Şəfiyeva**



ki, hədəf bazarların xüsusiyyətləri nəzerə alınaraq müvafiq marketinq fealiyyətləri həyata keçirilir. Məsələn, payız mövsümündə həyata keçiriləcək marketinq və təbliğat tədbirlərinin bir hissəsi məhz qış mövsümü üçün müvafiq bazarlardan turistlərin cəlb edilməsinə hesablanırsa, bəziləri, xüsusilə səyahətləri bir neçə ay qabaqcadan planlaşdırın Avropa turistləri üçün növbəti ilin yaz-yay ayları üçün nəzərdə tutulur.

Payız mövsümündə Avropa bazarları üçün marketinq və təbliğat işini intensivləşdirmək istiqamətində fealiyyət gücləndirilib. Şəhərdə, Tufandağ və Ağbulaq kimi qış turizm destinasiyalarının təbliğatı əsas marketinq istiqamətləri sırasındadır. Sentyabr ayında Azərbaycanın turizm imkanlarının Avropada tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stendə "Slou Fud" səyahət turizm marşrutu, qastronomik turizmde "Slou Fud" turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması üçün atılan addımlar haqqında məlumat verilib. Həmçinin festivalda

"Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stendə "Slou Fud" səyahət turizm marşrutu, qastronomik turizmde "Slou Fud" turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması üçün atılan addımlar haqqında məlumat verilib. Həmçinin festivalda

10-13 oktyabrda İsvəçrənin Sürix, Avstriyanın Vyana, həmçinin Almaniyanın Münhen və Frankfurt şəhərlərində təqdimatlar təşkil edilib. Azərbaycan Turizm Agentliyindən verilən məlumatata göre 22-26 sentyabr tarixlərində Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları İtaliyanın Turin şəhərində keçirilən "Terra Madre Salone del Gusto" qida festivalında tanıdılıb.

"Azərbaycan Turizm Bürosu və



Bundan əlavə, İsraildə Avropa Şurası və Avropa Mədəni Marşrutlar İstəfədən yaradılmış, 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Azərbaycanın da 2019-cu ildən üzv olduğu "Iter Vitis" maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutu üzrə Azərbaycanın şərabçılıq turizminin təqdimatı həyata keçirilib. Bütövlükdə, ölkələrimiz və xalqlarımız arasındakı dost münasibətləri, Azərbaycanda geniş yəhudi icması və zəngin yəhudi ərşinin mövcudluğu, eləcə de birbaşa uçuşların olması israilli turistləri ölkəmizə cəlb etmək üçün önemli məqamlardandır.

Təsadüfi deyildir ki, oktyabrın 19-da "Avropa Şurası" və "Avropa Mədəni Marşrutlar İstəfədən yaradılmış "Iter Vitis" maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimində Azərbaycanın şərab marşrutu "İnkişaf etməkdə olan ən yaxşı şərab turizmi məhsulu" nominasiyasında qalib olub.

Hər il İtaliyanın Sambuka-di-Siciliya əyalətində baş tutan mərafatlandırma mərasimində müxtəlif

# Paşinyan yenə sərsəmlədi - cavabı isə ağır olacaq!

Ermənistanın baş naziri Nikol Paşinyan çıkış etdiyi hökumət iclasında yenidən sərsəmlədi. O, Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Gününnün 2-ci ildönümü ilə bağlı noyabrın 8-də Şuşaya səfəri zamanı irəli sürdüyü sərt, haqlı və ədaləti bəyanatlarına öz təbərinə "cavab" verib və erməni baş naziri bununla bir daha sübut edib ki, onun özü kapitulyasiya aktına imza atıldıdan, yeni 10 noyabr 2020-ci ildə imzalanmış Üçərəfli Bəyanat qüvvəyə mindikdən sonra ölkəsi heç bir bəndə nəinki əməl etməyib, əksinə, təxribatlar hazırlıda davam edir. Bəs Paşinyanın sərsəmləmələri hansılardır?

Və ya Ermənistanın baş naziri yenidən Qarabağ tərəfə kəc baxarsa...

biri 6 ay öncədən mövcud vəziyyətin davam etməsini istəmədiyi barədə bəyan etməzsə, həmin müddət növbəti 5 ilə qədər uzadılır. Bu baxımdan, Nikol nə qədər sərsəmləmeye iddiəli olduğunu davam edəcəkse, bir o qədər həm özünü, həm də bütövlükdə Ermənistəni çıxılmaz və dözülməz duruma doğru sürükləyəcək.

**Paşinyanın bu müstəvidəki görmə mənzərəsi başqa imiş...**

Nikol Paşinyanın sərsəmləməsinin

Hələ bu da son deyil! Paşinyan bilir ki, Ermənistan Qarabağ etrafında, habelə Ermənistanın Azərbaycanla sərhədində delimitasiya olunmuş ərazi yaratmaq istəyirmiş və s...

Ermənistan öz ərazisində nə yaratmaq isteyirse bu onun öz işidir. Qaldı ki, Azərbaycanın ərazilərinə, yəni Qarabağa və etrafına - bu rəsmi Bakının öz işidir və nəyi, nə vaxt, nəcə edəcəyini də Azərbaycan Prezidenti İlham Əliyev qərar verir, bundan sonra da verəcək.

Daha yaxşı olardı ki, Nikol "Ermə-



Matanat Məmmədova

**..ZAMİ  
Mall**

**Bu günlər yolum şəhərimizin Nəsimi rayonuna düşmüdü. Metronun "Nizami Gəncəvi" stansiyasından çıxıb mənzilbaşına üz tutdum. Arada ettrafa baxarkən yaxınlıqda əzəmətli bir bina diqqətimi çəkdi. Tanımaq istədim. Bu dəfə isə üzərindəki ləvhə xüsusilə diqqətimi çəkdi. Uzağı yaxşı görə bilmədiyim üçün yazıya gözlərimi qiyib xeyli baxdıqdan sonra bunu oxudum: ZAMİ Mall...**

İndi dayanmışam yolunda, gözlərimi də zilləmişəm o taydakı binanın üzərindəki ləvhəyə. Nə qədər fikirləşirəmə, anlaya bilmirəm. ZAMİ Mall, görəsən, nə demekdir? Maraqlıdır... Yanımdan insanlar ötür, keçir, yəqin ki, menim yoluñ ortasında dayanıb yoluñ o üzündəki bina yaxşı gəziməm zilləməyim də reaksiyasız qalmazdır. Çox güman ki, məni anormal sananlar da az olmadı. Lakin mən bilməliydim ki, o binanın üzərində nə yazılıb. Kim nə deyir-desin, mənə nə var...

Bu "Mall" sözü axı bizdə çoxdan dəbdədir. Bunu başa düşdük. Şəhərimizdə belə "Mall"ar çıxdır. Lakin AVM də ola bilerdi. Yəni iki dildə olsayıdı, daha yaxşı olardı, hamı anlayardı. Yəqin ticarət mərkəzi sahibləri binanın üzərində Mall yazdırmaqla düşünür ki, məhz biziñ dildə olmayan bu söze görə oraya insanlar axın edəcəklər. Qəribə də burasıdır ki, ele düz də düşünürler, çünki indi insanlar harada öz dilimizdə olmayan ləvhələri görürsə, oraya axın edilər. Yəqin onlar da özləriñ müasir görmək isteyirlər.

He, xeyli sonra mənə çatdı. Daha doğrusu intuisiyam köməyime çatdı. Düşündüm ki, Nizami Gəncəvi metrosundan çıxmışsama, bura sözsüz "NİZAMİ Mall"dır. Siz Allah, yazıya baxın: NİZAMİ Mall. Vallah, mənə bu NİZAMİ Mall elə metro stansiyasının adına verilən Nizami Gəncəvinin adı ilə bağlıdır. Yox, bu, ticarət mərkəzi sahibinin özünün buraya verdiyi "Nizami" adıdırsa, bu, başqa məsələ. Lakin fərq etməz.

Hər iki halda, illahi pərvərdigara, görün biz dilimizin, grammatik qanunlarımızın başına nə oyun açırıq. Birinci si, əger böyük şairimiz Nizami Gəncəvinin adı ilə bağlırsa, ticarət, alış-veriş mərkəzinə nə üçün belə dahilərin adı verilməlidir. Onların adı muzeylərimizə, kinoteatrлara, məktəblərə, park və küçələre verilir de. Yox, əger ikinci variant-şaire aidiyyatı olmayan NİZAMİdirse, onda da yənə günahkarıq. Çünki dilimizdə "zami" adlı söz yoxdur, Nizami var və biz hər yerde, xüsusişə şəhərin mərkəzində düzgün yazılış qaydasına əməl etməyə borcluyuq.

Vallah bilmədim güləm, ya ağlayam. Dahi şairimiz Nizami Gəncəvinin dahiyanə misraları beynimdə dolaşmağa başladı:

**Bir elm öyrənmək istədikdə sən  
Çalış ki, hər şeyi kamil bilsən.  
Kamil bir palançı olsa da insan,  
Yaxşıdır yarımcıq papaqçılıqdan.**

Yox, onu demək istəmirəm ki, bu söz sehv yazılıb, kimse onu düzgün yaza bilməyib. Düzgün yazıbzalar. Lakin neçə olubsa, qarşısındı ilk heca-ni düşüb, söz Nizami yox, Zami olub. Fərq etməz, düzgün yazmamaq da, düzgün yazılış qorunmaq da məsuliyyətsizlikdir. Yəni bunu görməməyin mümkün olmadığını nəzəre alsaq, dilimizin qanunlarına tabe olmağın hər kəsin borcu olduğu məsələsinə gelirik və düşünürük ki, içəridə alış-verişə başı çox qatmaq lazımdır. O, onsuz da gedəcək. Arada bir bayırı çıxb, ettrafa göz gezdirmək lazımdır ki, həm dilimizə, həm də şəhərimizin gözəlliyyətine xələl gelməsin. Axı bu şəhərə dönyanın hər yerindən turist gelir. Mən azərbaycanlı ola-ola oxuyub dərk edə bilmədiyim ləvhəni o turist necə oxuya biler? Lakin yazılarınız yerində olsa, inanın ki, ticarət mərkəzinə axın da daha çox olar.

Ləvhəni tezliklə qaydaya salmağınız diləyi ilə...



## Ya giclikdən, ya biclikdən

Elə isə keçək metləbə. Ermənistanın baş naziri bildirib ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingenti (RSK) sən demə qeyri-müəyyən vaxta qədər orada qalacaqmışlar. Daha dəqiq desək, Qarabağ erməniləri ilə bağlı hüquq və təhlükəsizlik məsələləri tam həllini tapmayana qədər və s. (?!)

Görünür, ya giclikdən, ya da biclikdən bu ifadələri öne süren Paşinyan özünü unutqan olaraq göstərməyə çalışır ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduqlarını dəfələrlə və müxtəlif beynəlxalq kürsülərdən vurğulayıb.

RSK-ya gelince isə, Paşinyan Üçərəfli Bəyanatın 4-cü bəndində qeyd edilmiş müddəanın sərtlərini bərədə oxumalıdır. Belə ki, həmin bəndə bilidirilər ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq Qarabağ yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 idir. Əgər tərəflərdən

**Linc olunmamaq üçün isə ABŞ-ın Ermənistanın səfirliliyinin bunkerində gizləmişdi və onda bu cür hikkəli danışmağa cürət belə etmirdi**

## Rövşən RƏSULOV

**P.S. Şəxsi düşüncəmə və nəticələrimə görə Nikol Paşinyan bu sərsəm xarakterli fikir və düşüncələri ilə artıq növbəti dəfə sümüyü dirmiş oldu. Günah isə onun özündədir...**



*Global iqtisadi böhranla bağlı bir çox məhsulların qiymətinin bahalaşması əməkhaqqı və pensiyaların artırılmasını şərtləndirir. Bununla bağlı artıq anons verilib və gələn ilin yanından maaş və pensiyalarda artımların olacağı gözlənilir.*

Resmi məlumatlara görə, cari ilde inflasiya 14 faiz, ərzaq inflasiyası isə 21 faiz olub. Maaş və pensiya artımları isə 14 faiz olub, gələn ildən etibarən daha 20 faiz cıvarında artım gözlənilir. Bununla yanaşı minimum əməkhaqqının 300 manatdan 400 manata qaldırılması vacibdir. Artımlar inflasiyanı indeksasiya etməlidir ki, əhalinin sosial vəziyyəti ağırlaşmasın. Hazırda ölkə üzrə orta aylıq əməkhaqqı 827 manata çatıb. Baki da isə orta maaş 1000 manat cıvarındadır.

İndiyədək adambanına yaşayış minimumu 200 manat idi, artımdan sonra 240 manat təşkil edəcək ki, bu 5 nəfərlik ailə üçün 1400 manat ümumi gəlirlərin olması deməkdir. Lakin eksər ailələrin gəliri bu mebleğdən aşağıdır. Üstəlik, bahalaşmanın davam etməsi ilə bağlı minimum istehlak səbətini dəyəri də durmadan artır. Bu səbəbdən həm minimum əməkhaqqının və minimum pensiyaların, həm də yaşayış minimumunun artırılması aztəminatlı ailələrin sosial müdafiəsi üçün çox vacibdir.

Ölkədə maaş və pensiyaların artırılması əhalinin sosial vəziyyətinin yüksəlməsinə xidmət edir. Lakin ənənəvi olaraq bəzi işbazlar tərefindən bu artımlardan sonra gündəlik məhsulların qiymətlərinin süni ba-


liyəti aşağı düşür. Bu prosesə, hər artımdan sonra yaranan süni bah-

Çünki, maaşı artımları dövlət bütçəsindən əməkhaqqı alanlara aid olur, özəl şirkətlərdə işləyənlərin maaşları artırmır.

Süni bahalaşmanın qarşısını almaq üçün inzibati metodların tətbiqi də mümkündür, lakin burada başqa faktorlar da var ki, ilk növbədə onlara toxunmaliyiq. Bazarda süni proseslerin qarşısını almaq üçün rəqabət mühiti temin olunmalıdır.

Məhsulunu bazara çıxaran şəxs və ya şirkət bunun üçün verdiyi rüşvətləri məhsulun üzərinə əlavə edir və qiymətlər süni şəkildə artır. Qiymətlər bazar stabilləşdirməlidir, tələb-təklif münasibətləri əsas rol oynamalıdır. Ona görə də, dövlət başçısının dediyi kimi, inhisarçılıq, korrupsiya halları aradan qaldırılmalıdır.

Inzibati tezyiq vasitələri müvəqətildir, amma bunun da təsiri ola bilər. Inzibati tezyiq ona yönəlməlidir ki, sahibkarların, məshəl istehsalçılarının əlavə xərcləri yaranmasın.



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" çərçivəsində hazırlanıb.*

# Maaş artımları inflasiyanı kompensasiya edəcəkmi?



nimum və maksimum qiymətləri müeyyən edilir və qiymətlərin bu arada olması təmin edilir.


Buna baxmayaraq, prosesi tekce inzibati metodlarla tənzimləmək mümkün olmayacaq. Bazarda daha çox bolluq yaratmaq üçün istehsal stimullaşdırmaq, bazara çıxışları asanlaşdırmaq lazımdır. Fermerlərin məhsul istehsalı ilə daha fəal və səmərəli məşğul olması üçün dövlət dəstəyi gücləndirməlidir. Dünyadakı ərzaq qılığının Azərbaycana təsirini azaltmaq üçün müvafiq addımlar atılmalıdır.

Dünya ölkələrində kəskin qiymət artımı müşahidə olunmur. Adətən bir neçə faizlik artım qeydə alınır. Bu da iqtisadi amillərlə, tələb və təkliflə bağlı olur. Azərbaycanda qiymət artımı isə, əsasən, sahibkarlı-



Əks halda, qiymətlər süni şəkildə artacaq. Ölkə başçısı dəfələrlə bildirib ki, sahibkarların fealiyyətinə qeyri-qanuni müdaxilələr, təzyiqlər aradan qaldırılmalıdır.

Qiymət və qiymətləndirmə məsələsini tamamilə bazarın öhdəsinə buraxmaq da düzgün deyil. Çünkü



halaşdırılması tendensiyası müşahidə olunur ki, bu da son nəticədə inflasiyanı artırır, edilən artımları səməresiz hala getirir. Ölkə prezidenti bir neçə dəfə belə hallara qarşı sərt reaksiya verib və süni bahalaşma halları aradan qaldırılib. Bəs bu il belə bir halin tekrar olunması nə dərəcədə realdır və ümumiyyətə bunun qarşısının alınması istiqamətində hansı tədbirlər görülməlidir?

Hazırda bütün ölkələrdə olduğu kimi, bizim ölkədə də eksər məhsul və xidmətlərin qiymətində davamlı artım müşahidə olunur. Maaş və pensiya alılanların gəlirləri artırılanda paralel olaraq qiymət artımları da baş verir ki, nəticədə artımların nəticəsində gələn gəlirlərin aliciliq qabı-

laşma da təsir göstərir ki, nəticədə artırılan məbleğin inflasiya "yemisi" olur.

Bir çox hallarda heç əsas olmadan bahalaşma yaradılır ki, bundan da əhalinin zərər çəkir. Bəzi hallarda ölkə rəhbəri səviyyəsində müdaxilə edilərək aradan qaldırılsa da, bir sira hallarda vəziyyət dəyişir.

Bütçədən maliyyəşenlərin maaş və pensiyaları qaldırıldından sonra baş verən bahalaşma meyilləri tekce onlara dəyiş, özəl və ictimai sektorda çalışan və maaşları artıran vətəndaşlara da zərər vurur.

burada tekce iqtisadi problem deyil, içtimai, siyasi, sosial və mənəvi məsələlər də birlesir. Belə ki, bəzi qiymətlərin dövlət tərefindən tənzimlənməsi həmin məhsulların və xidmətlərin ucuzlaşması ilə nəticələnə bilər ki, bu da son nəticədə əhalinin həyat səviyyəsinə müsbət təsir edər.



Dünyanın ən yüksək inkişaf etmiş ölkələrində belə, qiymətlərin müeyyən sərbəstliyi və sahibkarın qiymət sahəsindəki sərbəstliyi ilə yanaşı, dövlətin tənzimleyici siyaseti de mühüm yer tutur.

Məsələn, hətta ABŞ kimi klassik bazar iqtisadiyyatına malik olan ölkədə gündəlik tələbat məhsullarından tutmuş strateji məhsullara qədər 900-ə yaxın adda məhsul və xidmətin qiyməti dövlətin nəzarətinə dədir.

Bu o deməkdir ki, həmin qiymətlər müeyyən dəhiz daxilində tənzimlənir, yəni onun mümkün mi-

daha çox mənfəət əldə etmək istəyi ilə bağlıdır. Sahibkarlar tələbin daha çox olduğu və dövrüyyədə pulun ardlığı dövrde daha çox vəsait qazanmaq isteyirlər.

Bütün bunları nəzərə alaraq qeyd etməliyik ki, hökumət elə bir optimal mexanizm tapmalıdır ki, həm bazar rəqabəti qaydaları pozulmasın, həm süni bahalaşmanın qarşısı alınınsa ki, əməkhaqqı və oensiya artımları inflasiyanın yeminiçən qeyrilişsin. Global böhranlar şəraitində daxili bazarı qorumaq, əhalinin sosial müdafiəsini gücləndirmək, iqtisadi artımı təmin etmək həyati dərəcədə vacibdir.

**Elçin Bayramlı**

